

“ZƏFƏR” 2020 BEYNƏLXALQ İDMAN MÜKAFATI



OCAQ SPORT KLUBU

ÖYLADLARINIZIN SAĞLAM, AKTİV VƏ
İSTƏYİRSİNİZİ? O ZAMAN ONLARI GİMNASTİK
MƏŞQLƏRİ ÜÇÜN RAHATLIQLA ETİBAR
KLUBU

ƏLAQƏ NÖMRƏSİ: +99455 50
ÜNVAN: ABBAS SƏHHƏT KÜÇƏSİ 2, HƏ
WWW.OCAQSPORTKLUBU.AZ



OCAQKLUB



OCAQSPORTKLUBU



B EYNİ ZAMANDA GÜCLÜ OLMASINI
İHA MƏŞQLƏRİNƏ YAZDIRAN. GIMNASTİKHA
EDƏCƏYİNİZ MƏKAN İSƏ "DƏDƏ SPORT"
DUR.

+99450 642 92 82

BYDƏR ƏLİYEV ADINA İDMAN ARENASI

SPORT.AZ





MADE IN
AZERBAIJAN

FAKHRIYA
KHALAFOVA

Nuray
PARFUMS



BU SAYIMIZDA



**2020 İDMANIMIZ
ÜÇÜN NƏ İLƏ
YADDA QALDI**

səh.6

"ZƏFƏR - 2020"
*Beynəlxalq İdman
Mükafatı*



səh.8



**Ermənilərə endirilən
"intellektual yumruq"**

səh.14

Kamran Quliyev:
*"Büdcəmiz azalıb
deyə, iddiamızın da
azalmasını bizə heç
kim bağışlamaz"*



səh.16



**İdmanda müasir
tədris**

səh.21

**"КОНГРЕСС
АЗЕРБАЙДЖАНЦЕВ
В ШВЕЦИИ ВЁЛ
АКТИВНУЮ РАБОТУ"**



səh.22



**"QARABAĞ"IN
"İMARƏT"İ**
*Ağlımıza gəlməzdi ki,
doğma şəhərdə
son oyunumuzdur...*

səh.24

**Dəyərli, cəsarətli,
fərqli, əfsanəvi...
Maradona**



səh.34



**Olimpiadanın
təməşəçisiz keçirilməsi
variantı araşdırılır**

səh.39

**Səudiyyə Ərəbistanda
fərqli şəhər trası
hazırlanacaq**



səh.40

SPORTSMAN

Baş redaktor:

Reşad Qəmərsəhoğlu

Ünvan: Bakı, Fətəli Xan Xoyski 10,

Tofiq Bəhramov adına

Respublika Stadionu

Telefon: 012 511 15 32

e-mail: sportsmagazine@mail.ru

www.sportsman.az

Jurnal Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan
keçmişdir. №1164

Müəlliflərlə redaksiyanın mövqeyi
uyğun gəlməyə bilər.

Reklamlarda gedən mətnlərə görə
jurnal məsuliyyət daşımır.

Jurnal Azərbaycanda "Time Print"
mətbəəsində çap edilib.

Üz səhifədə:

"ZƏFƏR" 2020

BEYNƏLXALQ İDMAN

MÜKAFATININ QALİBLƏRİ



2020-ci il bütün dünyada Covid-19 bəlası ilə yadda qaldı. Qripin yeni növünün planeti öz ağışuna alması bütün sahələr kimi idmandan da yan keçmədi. Nəticədə bir çox beynəlxalq yarışlar təxirə salındı, dünya və Avropa çempionatlarının keçirilmədi.

Çətinliklərə baxmayaraq, idmançılarımız müxtəlif turnirlərdə qüvvələrini sınayıblar. Təmsilçilərimiz 2020-ci ildə iştirak etdikləri yarışlarda uğurlu çıxış ediblər. Təsədüfi deyil ki, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə 60 qızıl, 46 gümüş və 86 bürünc medal qazanıblar.

2020-ci il Olimpiya ili hesab olunurdu. Tokionun ev sahibliyi edəcəyi növbəti Yay Olimpiya Oyunları karantin qaydaları üzündən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ertələndi. Lisenziya yarışlarının keçirilməsi, idmançıların oyunlara hazırlaşması üçün lazımi şərait olmadığından beynəlxalq qurum çətin qərar verməyə məcbur oldu. Olimpiadanın təxirə salınması Yaponiya hökumətinə baha başa gəlsə də, təşkilatçıların başqa çıxış yolu yox idi. Bu ilin yayında "Gündoğar ölkə"nin mötəbər turniri yüksək səviyyədə keçirçəsi gözlənilir.

Bununla belə, 2020-ci ildə bəzi idman növləri üzrə Olimpiya lisenziya turnirləri keçirilib. Nəticədə idmançılarımız olimpiadaya artıq 13 vəsiqə əldə ediblər: atletikada 2, atıcılıqda 1, üzgüçülükdə 1, bədii gimnastikada

2020 İDMANIMIZ ÜÇÜN NƏ İLƏ YADDA QALDI



2, güləşdə 2, idman gimnastikasında 2, taekvondoda 2 və boksda 1 lisenziya qazanılıb. Bundan başqa, təmsilçilərimiz Olimpiya oyunlarına lisenziya xalları verən beynəlxalq yarışlarda iştirak ediblər.

2020-ci ildə idmançılarımızın uğur qazandığı turnirlərdən biri bədii gimnastika üzrə Avropa çempionatı olub. 36-cı dəfə keçirilən və Kiyevin ev sahibliyi etdiyi yarışda qrup hərəkətləri üzrə milli komandamız tarixində ilk dəfə çoxnövcülükdə gümüş medal qazanıb. Zeynəb Hümətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız hər iki proqram üzrə gözoşxayan çıxış nümayiş etdirib. Daha bir medalı isə gimnastlarımız komanda hesabında qazanıblar. Yığmamız 3 halqa və 2 güzrlə çıxışda bürünc əldə edib. Bundan başqa, Azərbaycan yığması komanda hesabında bürünc medala sahib çıxıb.

Ötən il cüdoçularımız Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qüvvələrini sınaıblar. Turnir yığmamız üçün uğurlu keçib: komandamız biri qızıl, biri gümüş və üçü bürünc olmaqla 5 medal qazanıb. Qitə çempionatında ən uğurlu nəticəyə Orxan Səfərov imza atıb. O, 66 kq çəki dərəcəsinə bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qadın təmsilçimiz İrina Kindzerskaya (78 kq) eynü uğuru təkrarlamaq bilməyib. Təcrübəli cüdoçu həlledici görüşdə fransalı həmkarına uduzub. Rüstəm Orucov (73 kq), Məmmədali Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) isə mötəbər turnir 3-cü pillədə başa vurublar. Nəticədə komandamız Avropa çempionatını beş medalla 4-cü yerdə bitirib.

2020-ci ilin fevralında İtaliyada keçirilən güləş üzrə Avropa çempionatı ölkəmiz üçün yaddaqalan olub. Xüsusilə, Yunan-Roma üzrə güləşçilərimiz 6 medal qazanaraq, bacarıqlarını nümayiş ediblər. Yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb. Qadınlardan ibarət millimizin heyətində isə Elis Manolova (65 kq) 2-ci, Tatyana Omelçenko (62 kq) 3-cü yeri tutub.

Sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini 5 medalla (1 gümüş, 4 bürünc) başa vurub. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) fəxri kürsüdə yer alıblar.

Yunan-Roma güləşi üzrə yığmamız da 2 qızıl, 4 bürünc medalla Avropada 2-ci olub. Bir gümüş və bir bürünc medal qazanan qadınlardan ibarət yığmamız isə AVRO-2020-ni 7-ci pillədə başa vurub. Sərbəst güləş üzrə millimiz Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.

Ötən ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Dünya kuboku pandemiyə üzündən təxirə salınmışdı. Turnir Tokio-2020 Yay Olimpiya oyunlarına təsnifat xarakteri daşıyırdı. Yarışın bu il mayın 7-9-da paytaxtımızda təşkili nəzərdə tutulub.

Koronavirus Formula-1 üzrə Azərbaycan Qran-prisindən də yan keçmədi. İyun ayında Bakıda 4-cü dəfə keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınmışdı. Bakı Şəhər



Halqası Əməliyyat Şirkətinin qərarına, əsasən, yarış 2021-ci ildə təşkil olunacaq.

2020-cil futbol üzrə Avropa çempionatı da təxirə düşən turnirlər sırasındadır. Yarışın 4 oyununa Bakının ev sahibliyi edəcəyini nəzərə alsaq, azarkeşlərin böyük səbirsizliklə gözlədiyi Avro-2020 barədə yekun qərar verilib. İyun-iyul aylarında keçiriləcək turnirin 12 müxtəlif ölkədə deyil, bir ölkədə keçirilməsi müzkirə olunur.

Ümid edirik, bütün planetin belasına çevrilən Covid-19 tezliklə tarixin yaddaşına köçəcək və yenidən rəngarəng, maraqlı dünyamıza geri dönəcəyik. Azarkeşlər tribunlara, idmançılar mübarizə meydanına qayıdacaqlar.

Kamal Rza



2020 nəinki Azərbaycan, bütün dünya üçün təlatümlü bir il oldu. Bəşəriyyətin bəlasına çevrilən koronavirus pandemiyası planetin hər yerində həyatı iflic etdi. O cüm-lədən idman aləminə də əhəmiyyətli təsir göstərdi. Müxtəlif növlər üzrə bir çox daxili və beynəlxalq yarışlar, Tokio Olimpiadası, futbol üzrə Avropa çempionatı kimi nəhəng turnirlər pandemiya görə təxirə salındı, ləğv olundu.

Gənclər və İdman Nazirliyinin 2020-ci il üçün təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 64 respublika yarışları təşkil edilib, 12 beynəlxalq turnir keçirilib, 68 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub. Ümumilikdə idmançılarımız tərəfindən 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla ümumi 192 medal qazanılıb. Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 nəfər idmançımız 13 lisenziya (atletika-2, atıcılıq-1, üzgüçülük-1, güləş-2, velosiped-1, bədii gimnastika-2, idman gimnastikası-2, taekvondo-1, boks-1) əldə edib. Bundan başqa, Tokio Paralimpiya oyunlarına da

indiyədək 9 lisenziya qazanılıb.

2020-ci ildə koronavirus pandemiyası idman-da futbol üzrə əksər yarışların təxirə salınmasıyla nəticələndi. Yalnız bəzi ölkələrdə bir neçə aylıq fasilədən sonra futbol üzrə milli çempionatlar, həmçinin Çempionlar Liqası və Avroliqada oyun-lar keçirildi. Böyük həvəslə gözlədiyimiz AVRO-2020-nin növbəti ilə ertələndi, daha sonra For-mula-1 üzrə ənənəvi Azərbaycan Qran Prisi ləğv edildi. Bakıda keçirilməli olan kişi və qadın idman gimnastikası üzrə Avropa Çempionatları Türkiyə-də təşkil edildi.

Tanınmış idman mütəxəssislərinin – Milli İd-man Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanovun, boks üzrə milli komandamızın sa-biq baş məşqçisi Məmməd Eyvazovun, veteran futbolçu Elbrus Abbasov və Milli Paralimpiya Ko-mitəsinin vitse-prezidenti Şaiq Həmidovun vəfat etməsi Azərbaycan idmanı üçün itki oldu.

Koronavirus pandemiyasına baxmayaraq Azərbaycan idman ictimaiyyəti ilin əsas hadisəsi Vətən Müharibəsindən kənarda qalmadı. İlin ən mühüm hadisəsi olan Vətən Müharibəsində 478 idmançımız döyüldü. Onlardan 51-i qazi, 55-i şəhid oldu. Böyük əksəriyyəti qəhərmənliqlarına

görə müxtəlif medallarla təltif olundu. Pandemiya idman ili kimi 2020-ci ilə bağlı ümidləri doğrultmasada, torpaqlarmızın işğaldan azad olunması bütün bunları unutturdu.

Sadalanan problemlərə baxmayaraq "Sportsman" jurnalı Gənclər və İdman Nazirliyi ilə birlikdə "Zəfər - 2020" Beynəlxalq İdman Mükafatının qaliblərini elan etdi. Ardıcıl olaraq 13-cü dəfə keçirilən təqdimetmə mərasimi ilk dəfə olaraq toplantısız, pandemiya qaydalarına uyğun olaraq təşkil olundu.

Qalibləri təbrik edir, onlara can sağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Sənən Şəfizadə

"ZƏFƏR - 2020"

Beynəlxalq İdman Mükafatının

Qalibləri

İLİN İDMANÇISI - ORXAN SƏFƏROV
İLİN DÖYÜŞÇÜ İDMANÇISI - TOFIQ MUSAYEV
İLİN MƏŞQÇİSİ - QURBAN QURBANOV
İLİN FEDERASIYASI - AZƏRBAYCAN GÜLƏŞ
FEDERASIYASI

İLİN MİLLİ KOMANDASI – Azərbaycan Gimnastika Federasiyasının Komandası

İLİN İDMAN LAYİHƏSİ – "BAYRAQDAR" İdman Azərbaycan

İLİN İDMAN JURNALİSTİ – DAŞQIN ƏZİZOV
Azərbaycan İdmanının İnkişafındakı Xidmətlərinə Görə – Azərbaycan İdman Könüllüləri İctimai Birliyi

Azərbaycan İdmanının Təbliğindəki Xidmətlərinə Görə – Azərbaycan İdmançıları İctimai Birliyi

Reqbi idman növünün inkişafındakı xidmətlərinə görə - Elşən Abbasov

Vətən Müharibəsində Azərbaycan Əsgərinə döyüş ruhu aşılayan "CƏNAB ALİ BAŞ KOMANDAN" mahnısının sözlərinə görə – BABA VƏZİROĞLU

Vətən Müharibəsində Azərbaycan Əsgərinə döyüş ruhu aşılayan "CƏNAB ALİ BAŞ KOMANDAN" mahnısının musiqisinə görə – KAMALƏDDİN HEYDƏROV

Vətən Müharibəsində Azərbaycan Əsgərinə döyüş ruhu aşılayan "CƏNAB ALİ BAŞ KOMANDAN" mahnısının ifasına görə – AĞADADAŞ AĞAYEV

Milli dəyərlərin inkişafındakı xidmətlərinə görə - ERKAN ÖZORAL

Azərbaycan İdmanının İnkişafındakı Xidmətlərinə Görə - ETİBAR HÜSEYNOV





“ZƏFƏR” 2020

WWW.S

BEYNƏLXALQ İDMAN MÜKAFATI



“ZƏFƏR” 2020

WWW

BEYNƏLXALQ İDMAN MÜKAFATI









ERMƏNİLƏRƏ ENDİRİLƏN “İNTELLEKTUAL YUMRUQ”

Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatını uğurla başa çatdırdı. İndi ermənilər min bir bəhanə ilə torpaqlarımızdan rədd olmalarına bəraət donu geyindirməyə çalışır. Axı hələ Vətən müharibəsinin ilk günlərində “ermənilər döyüşçü, azərbaycanlılar alverçidi” deyirdilər. Amma biz alver, ticarəti bacardığımızdan da yaxşı döyüşçü olduğumuzu 44 günə sübut etdik. İndi mənfur qonşularımız dizlərinə-başlarına döyür, buraxdıqları səhvlərdən guya nəticə çıxarmağa çalışırlar. Amma yenə də səhv istiqamətdə. Çünki



onların vur-tut bir səhvi olub: qonşunun torpağına göz dikmələri. Yenə də “qədim və dahi” obrazı

formalaşdırmağa çalışırlar, amma “erməni qatarı” gorbagor oldu və bir daha qayıtmayacaq!

...Bir qədər əvvəl olduqca əlamətdar hadisənin şahidi olduq. İntellekt mübarizəsi sayılan şahmat matçının həlledici akkordlarını izlədik. "Airthings Masters" turnirinin finalına vəsiqə qazananlar azərbaycanlı və erməni oldu. Sanki Tanrı Vətənimizə və vətəndaşlarımıza daha bir kəs bu yurda, bu el-obaya özünə real qiymət vermək şansı yaratmışdı. Lövhənin əks tərəflərində (virtual olaraq) müstəqil Ermənistanın ən güclü və müstəqil Azərbaycanın ən sabit şahmatçıları əyləşmişdi. Teymur Rəcəbov reytingdə Levon Aronyandan geri qalır. Rəcəbov son 1 ili çıxsaq, yaxın 10 ildə ciddi uğurlar əldə etməyib. Amma 2020-dən başlayaraq yenidən parlaq səhifələri sıralayır. Ötən gün baş tutan ilk matçın yalnız son partiyasında Aronyanı devirən həmyerlimiz qələbəyə 1 addım yaxınlaşdı. Amma Aronyanın ixtiyarında bu gün həmin məğlubiyyətin əvəzini çıxmaq üçün düz 4 par-

tiya var idi.

Artıq ilk partiyada tərəflərin həyəcanı aşkar sezildi. Əvvəlcə, Aronyan səhv etdi, lakin Rəcəbov qələbə yolunu görmədi və məğlub duruma düşdü. Amma Levon daha bir səhvə yol verdi. Artıq Teymur qalib gələ bilirdi. Lakin vaxt azlığı heç-heçəyə razılaşmasını şərtləndirdi. İkinci partiyada ağlarla oynayan azərbaycanlı grossmeyster riskə getməyərək, oyunu bərabər endşpilə keçirdi. Artıq bu dəfə də xalların bölünəcəyi gözlənilirdi bir məqamda erməni avantürist piyada qurbanı verdi.

"Cöhrəyi ver çörəkciyə birini də üstəlik", - deyib atalarımız. Rəcəbov cüzi üstünlüyü maksimuma çevirməyi bacaran azsayılı şahmatçılardan sayılır. Tima bu dəfə də bu məharətini nümayiş etdirdi və 62-ci gedişdə rəqibini kapitulyasiyaya məcbur etdi! Matçın 3-cü partiyasında Aronyan nə qədər çalışsa da, həmyerlimiz ümumi qələbə üçün yetərli olan heç-he-

cəni göz bəbəyi kimi qorudu və "Airthings Masters" turnirinin qalibi oldu.

...Canlı efirdə hər vəchlə göz yaşlarını saxlamağa çalışan 33 yaşlı grossmeyster yalnız bu yükün altından çıxıb bilmədi. Dəfələrlə sifətini əlləri ilə bağlayan Rəcəbov sonda kreslodan qalxaraq, monitordan qeybətə çəkildi. Bu, sevinc göz yaşları idi. Bu, hər bir şəhidimizin, qazimizin, Vətən müharibəsində ermənilərlə döyüşmüş əsgər və zabitimizin göz yaşları idi. Bu, arxa cəbhədə gecəsini gündüzünə qatan Vətən fədailərinin göz yaşları idi. Bu, Teymur Rəcəbovun qələbəsi deyildi, bu, Azərbaycanın separtçılığı durmadan təbliğ edən erməninin başına endirilən "intellektual dəmir yumruğu" idi. Bu, bəlkə də heç vaxt bu qədər ehtiyac duymadığımız qədər qələbəmiz idi. Düşmən bu dəfə fərqli müstəvidə yumruq yedi. Nuş olsun!

CEYHUN ƏLİYEV



1992-ci ildən başlayan Azərbaycan milli çempionatlarının bütün mövsümlərinin iştirakçısı, hər zaman diqqət mərkəzində olan "Neftçi". Son dəfə 2014-cü ildə ölkə çempionu adını qazanan "ağ-qaralar" cari mövsümdə qış çempionu olub. Düzdür, potensial lider "Qarabağ" olsa da, hər halda, flaqmanın da çempionluq mübarizəsində olacağı gözləniləndi. 2018-ci ilin fevralından klubun prezident postunu tutan, bu müddətdə 1 bürünc, 2 gümüş medalı olan Kamran Quliyevlə görüşərək aldığımız geniş müsahibədə təkcə əsas komanda yox, ümumi klubun durumu, gələcək perspektiv və planlar haqda söhbətləşdik.

- Cari mövsüm hələ tam yarı olmasa da, biz artıq iki fərqli "Neftçi" görmüşük. Səbəb yalnız baş məşqçi dəyişikliyi idi?

- Xeyr. Səbəbin tək baş məşqçi ilə əlaqədar olduğunu deyə bilmərəm. Hər məşqçinin komandaya öz töhvəsi olub, komanda üzərində öz əməyi olub. Ümumiyyətlə, ötən mövsümlə müqayisədə komandada dəyişikliklər etdik. Bəzi aparıcı futbolçular komandanı tərk etdi. Bəzilərinin müqaviləsi başa çatdı, bəziləri ilə məcbur olduq ki, vaxtından əvvəl vidalaşaq. Yəqin ki, mövsümün əvvəlində vitse-prezidentimizin "Neftçi" TV-də olan çıxışını izləmisiz. Bizdə maliyyə şərtləri dəyişdi və bəzi futbolçulardan imtina etməli olduq. Bu da təbii ki, təsirsiz ötüşə bilməzdi. Komandaya yeni futbolçular cəlb olundu. Tez bir zamanda onların üzərində işləmək də mümkün olmur. Füzuli Məmmədov müəyyən qədər iş gördü və indi də Samir Abasov davam edir. Bizə zaman lazım idi. Biz düşündüyümüz, görmək istədi-



KAMRAN QULİYEV:

"BÜDCƏMİZ AZALIB DEYƏ, İDDİAMIZIN DA AZALMASINI BİZƏ HEÇ KİM BAĞIŞLAMAZ"

yimiz oyunu hələ ki, yenilərdən görmürük. Samir Abasov üzərinə düşəni edir, müəyyən işlər görülür və zamanla biz həmin oyunçulardan istədiyimizi ala biləcəyik.

- Bütün bu prosesin bitməyinə təxmini nə qədər zaman lazımdır?

- Hər məşqçinin öz iş üslubu var. Məşqçi var 6 ay vaxt istəyir, məşqçi var bir il. Zaman göstərəcək.

"Neftçi" Samir Abasovun karyerasında ilk böyük və böyük hədəfləri olan klubdur. Azərbaycanın böyük klubudur və burda çalışmaq asan deyil. "Neftçi"nin "daşı çox ağırdır", bilirsiniz (gülür). Məşqçi üçün də, futbolçular üçün də nə qədər vaxt lazımdır bilə bilmərik. Birində alına bilər, digərində yox. Dünənki oyunda gördünüz (red: "Keşlə"yə qarşı yoxlama matçı nəzərdə tutu-



lur) bəziləri nəyə qadirdir, bəzilərini ümumiyyətlə görmək olmur. Laval hələ də gəlib komandaya qoşulmayıb. Bu çətinlik də pandemiya ilə bağlı tək bizdə yox, digər klublarda da var. Baş məşqçi oyundan sonra qeyd edib ki, "Neftçi" tam hazır deyil. Ola bilər ki, fevral ayının sonları ya martın ortasına kimi komanda istədiyimiz pik həddə çata bilər.

- Qeyd etdiniz ki, Samir Abasovun ilk böyük klubudur. Haqlısız. Buna baxmayaraq 4 tur ərzində 10 xal qazanmaqla "Neftçi" son 4 oyuna görə liderdir. Samir Abasov ən yaxşı nəticəninə sahibidir. "Sumqayıt"da da birlikdə çalışmışız. Abasovun hansı xüsusi bacarığını qeyd edərsiz?

- Elə adamlar var ki, bildiklərini, sirlərini gizli saxlayırlar. "Daxili mətbəx" deyilən bir anlayış var. Samirdə isə elə deyil. Nə var deyir. Hər şey göz qabağındadır. Onun çılğınlığı, futbol anlayışı və istər futbolçular, istərsə də texniki heyətlə ünsiyyət qurmaq bacarığı - hamısı üzdədi. İnanıram ki, istedadı "Neftçi"də işləməyə imkan verəcək. Eyni zamanda "Neftçi"də işləmək də onun biliyini, təcrübəsini artıracaq. Abasovda təməl var və biz də kömək edəcəyik ki, bu istedad özünü göstərsin.

- Baş məşqçi dəyişikliyindən sonra Mirabdullanın oyununda da müsbət dönüş var. Son iki turda meydana öldü, birində isə 2 qol vurdu, dünən də "Keşlə"nin qapısına yol tapdı. Bu sərəya Buqrini də əlavə edərdim. "Keşlə"yə qarşı oyunda görünən o oldu ki, Buqrin artıq nə üçün alındığını isbatlamağa başlayıb. Dediniz Samir Abasovun nəyi var üzdədir. Buna baxmayaraq, Mirabdullanın, Buqrinin bu qədər artırmasının daxilə bir sirri də var mütləq...

- Düzdür, mən Samir Abasov, Fizuli Məmmədov kimi mütəxəssis olmasam da, öz fikrimi deyim ki, siz də gördünüz, psixoloji, fiziki amilləri də qoyuram kənara, komandada sistem tam dəyişib. Tam fərqli futbol müşahidə olunur. Fut-



bolçular daha çox özlərinə doğma olan mövqelərdə oynayırlar. Emin Mahmudov daha sərbəstdir. Həlbuki bir neçə ay əvvəl sırf dayaq yarımmüdafiəçisi oynayırdı və özündə olan yaradıcılıq qabiliyyətini tam açə bilmirdi. Məhdudiyyətlər var idi. Etiraf edək ki, Füzuli Məmmədovun dönəmində də bəzi oyunlarımız çox gözəl alınmışdı. Ötən mövsüm "Qarabağ"la səfər oyunumuz, "Sabah"la görüşümüz. Hesabı bir kənara qoyaq, mən oyun komponentlərindən danışım. Mövsümün əvvəlində də bir neçə yaxşı oyunumuz oldu. "Qalatasaray"a qarşı oyunda da komanda vuruşdu, qol epizodları yaratdı. Oyun mənzərəsi var idi. Sadəcə, ola bilər ki, Samir Abasov bu futbolçulara uyğun düzgün açar tapıb. Düzdür, yoldaşlıq oyunu çempionat oyunu deyil. Ona görə də indidən tərifləmək çox tezdir. Yoldaşlıq oyunundan fərqli olaraq çempionat oyununa hazırlıq da fərqli olur, oyunçuların motivasiyası da. Buna görə də indidən geniş perspektivlərə söykənən planlar cızmaq. Görünən odur ki, futbolçular özlərinə doğma olan mövqelərdə oynamağa başlayıblar. İstər Emin, istər Buqrin. Mirabdullaya gəldikdə isə, baxmayaraq ki, "Neftçi" yetirməsidir, onu "Sumqayıt"da Samir Abasov üzə çıxarıb. O vaxt biz "Sumqayıt"da çalışan-

da mən Mirabdullanı tanıyırdım belə. Samir Abasov yeni komanda quranda məndən xahiş etdi ki, onu icarəyə götürək. Elə də oldu və biz nəticə də gördük. Səhv etmərsə 8 ya 9 qol vurdu. Ona inanan Samir Abasov oldu. Bilirsiniz, elə oyunçular var ki, ona yaxın olan, güvənən məşqçisinə görə meydana çıxıb canını qoyar. Bu baxımdan düşünürəm ki, Mirabdulla da öz məşqçisinə qovuşdu. Bəlkə bunun özü də bir nəticədir.

- İdman direktoru postu Ceyhun Sultanov üçün biçilmişdi? Bu vəzifəyə ondan sonra yeni təyinat olacaq, yoxsa bu mövzu bağlıdır?

- Bir az tarixə qayıdaq. "Neftçi"də həmin post Ceyhun Sultanov qədər də olub. Vəli Qasımov orda işləyib. Biz Ceyhun Sultanov üçün xüsusi vəzifə yaratmamışıq. Hazırda həmin vəzifə vakantdır. Yaxın həftələrdə ora kiminsə təyin olunması gözlənilir.

- Baş bələli baza. Bəlkə orani falçıya göstərsiz ki, nə vaxt bəxtinin açılacağını desin?

- Gəlin, o qədər də qabartmayaq. Bizim klub olaraq həyatımızı, hadisələri "Neftçi TV"-də ən çox elə siz şərh edirsiniz. Siz və saytınızın digər əməkdaşı Mehman Süleymanov tez-tez bizim TV-nin qonağı olursuz. Yəni siz o bazada olmusuz axı. Sadəcə, kameralar əks istiqə-

mətdən çəkiliş apardığı üçün elə görünür. Rəsmi isə mən sizə deyim ki, bizdə bazanın, daha doğrusu sırf binanın üzlüyü mart ayına kimi hazır olacaq. Daha sonra daxilə təmir işləri başlayacaq. Yaxın həftələrdə isə akademiya binasının təməli qoyulacaq. Başı beləli deyil, amma hələ ki, bizim üçün ürkə ağrısıdır. Binanı demək olar ki, bitirmişik. Bilirsiniz, küləkli havada işləmək çətinidir. Küləkdən, pis hava şəraitindən savayı əngəlimiz yoxdur. Novruz bayramına qədər, ola bilər ondan bir neçə gün sonra biz binanın fasadını tam hazır edəcəyik. Daha sonra bir mərhələ qalır. Binanın içinin təmiri, səliqəsi.

- Akademiya necə?

- Biz artıq akademiyanın binası üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişik. Onlar sənədləri göndəriblər Fövqəladə Hallar Nazirliyinə. Nazirlikdən bir ay müddətində lazımı icazə sənədi yenidən Dövlət Komitəsinə göndəriləcək və bütün bunlar 40-45 gün vaxt tələb edir. Bundan sonra isə akademiyanın tikintisinə başlayacağıq.

- Bütün bu layihələr 2021-ci ilin sonuna kimi bitər?

- İnanmıram. Akademiya bitə bilər. Bina özü isə 10 min kvadrat metrə qədərdir. Razılaşın ki, heç də kiçik ölçü deyil. 6 mərtəbədən ibarətdir. Ora sadəcə, suvaq vurduq, rənglədik və köçdük - belə edə bilmərik. Ora 83 yaşlı klubun evidir. Biz onu necə gəldi, başdansaovdu edə bilmərik. Düzdür, tikinti çoxdan başlayıb. Aktiv fazaya isə 2018-ci ildə keçdik. 2019-cu ildə müəyyən fasilə yarandı. 2019-da elə çox iş görülmədi. 2018, 2020 və 2021. 3 ildir ki, gözləyirik. İndi daha ilyarım gözləyə bilmərik? Daxili təmir isə çox uzun prosesdir. Sanballı bir iş görmək istəyirik.

- Hazırda "Qəbələ" akademiya-yası ölkədə xüsusi göstərilir. "Neftçi" akademiya-yası da elə ola biləcəkmi?

- Şübhənzir olmasın. Düzdür, infrastruktur baxımdan razıyam ki, "Qəbələ" akademiya-yası hazırda

əlçatmazdır. Bizim də 3 təbii meydançamız, 2 süni meydançamız var. Süni meydançadan biri qapalı və çox böyükdür. Ölkədə tək belə meydançadır. Həmin meydançadan səhv etməməyə "Qəbələ"də də var idi. Əlimizdə

maq istəsin. Bu da ailənin qərarından asılıdır. Təbii ki, ilk növbədə Bakıda qalmağa yeri olmayanlar qalacaqlar. Eyni zamanda, Bakıda yaşayan və çox kasıb ailədən gələn uşaqlara da akademiya şərait yaradıla bilər. Normal, id-



olan bu layihəni reallaşdırsaq, inanmıram ki, onun tayı-bərabəri olsun ölkədə.

- Uşaqlar orda yaşayacaqlar?

- 30 nəfərlik yatağımız olacaq. 15 otaq və hər otaqda iki uşaq qalması üçün hər şərait olacaq. Yaşayacaqlar. Yaxında olan məktəblərdə təhsil alacaqlar. Bizim tərəfimizdən ayrılan nəqliyyat vasitələri ilə məktəbə aparılıb gətiriləcəklər. Üzərlərində daimi nəzarət olacaq. Həkim nəzarəti olacaq. Təbiyətçi olacaq. Öz balalarını kimi qeydlərinə qalacağıq.

- Sırf bölgələrdən gələn uşaqlar orda qala biləcəklər, yoxsa Bakıda yaşasa da, istedadlı uşaqlar da nəzarət altında qalmaq üçün orda yaşaya biləcəklər?

- Dünya praktikası belədir ki, istedad hər yerdən çıxır. Təbii ki, uşaq bölgədən gəlsə 90-95 faiz akademiya qalmalıdır. Digər tərəfdən, ola bilər ki, əgər Bakıda yaxın qohumu varsa onlarda qal-

mançı üçün lazım olan formada qidalanma vacibdi. Fərqi yoxdur hansısa rayondandı, ya Bakıdan. Bizim prinsipimizdə bu yoxdur. Əsas odur ki, istedadlı uşaq olsun. O istedadlı uşaq da öz evində lazımı şəraiti görmürsə "Neftçi" ona dəstək olacaq.

- Əsas komandadan da danışaq. "Neftçi"də hücumçu problemi var. Bu problemi qışda həll etmək fikriniz var, yoxsa yayda daha geniş seçim etmək istəyirsiniz?

- Bu istiqamətdə də iş gedir. Deyə bilmərəm qışda hücumçu tapmaq asandır ya yayda. Hər iki halda yaxşı hücumçu tapmaq çətinidir. Vaxt olub ki, qışda bizə elə hücumçu təklif olunub ki, həmin vaxt bizə forvard lazım deyildi. Bəzən də yayda normal bir hücumçu tapa bilməmişik. Çətinidir. Hücumçu dünyanın ən bahalı futbolçusudur. Bizim şərtlərimizə uyğun hücumçular təklif olunur. Bəzilərinə biz bəyəndik, əlavə

başqa çətinliklər yarandı. Yenə də bir nəfər var. Ümid edirik ki, o bir nəfəri sıralarımıza qatacağıq. Söhbət hücumçunun keyfiyyətindən də getmir. Güclü də ola bilər, bir az zəif də, amma əsas odur ki, məşqçinin istəyinə uyğun olan hücumçu gətirək. Hansı şərtlərlə? Komandamıza uyğun olanı ilə.

- Belə anladım ki, artıq hansısa oyunçu gözəlti edilib.

- 3-4 nəfər var. Sadəcə olaraq onlar tək bizə təklif olunmur. Bir çox klublara təklif olunublar. Onlar da bu klublar arasında seçim edirlər. Bəziləri görür ki, bir neçə klub onunla maraqlanır, qiymətini qaldırır. Biz də son vaxtlar iqtisadi baxımdan sərt siyasət aparırıq. Çalışırıq israfə yol verməyə. Elə-belə havaya pul atmaq fikrimiz yoxdur. Yüz ölçüb, bir biçəcəyik.

Abasov noyabr ayında gəldi və həmin vaxt məhz onun qarşısına çempion olmağa deyərək bir hədəf qoyulmadı. Niyə? Çünki real deyildi. O onun öz komandası deyildi, nə də ki, komandanı tanımırdı. Sırf komandaya gəldikdə isə, fərqi yoxdu rəhbərlik kimdir, baş məşqçi kimdir. "Neftçi"nin bir hədəfi var - çempionluq. Təbii ki, bu il də o məqsəd qoyulub ki, bir titul qazanılsın: Kubok ya çempionluq. Mən hamıdan çox istəyirəm komandamızın çempion olmasını. "Neftçi" burda çalışan insanların əzmi, səyi, çalışqanlığı sayəsində gec ya tez çempion olmalıdır. Mən buna əminəm. Vaxt olacaq ki, biz burda çempion olacağıq. Ola bilər 5 ay sonra, ola bilər növbəti mövsümlərdə bu olacaq. Bu gün "Neftçi"nin getdiyi yol düzgün yoldur. Biz klub olaraq

bağışlaya bilmərəm. Hazırda əsas komandanın büdcəsi 42 faiz azalsa da, "Neftçi" hər zaman olduğu kimi iddialıdır. Çünki adı var - "Neftçi". Azarkeşi var. Tarixi var. Məqsədi var. Yenə də azalma olsa, yenə də biz iddialı olacağıq.

- Pandemiyanın cövlan etdiyi dövrdə "Neftçi" sponsor müqavilələri bağladı... Bu anlaşmaların nəticəsində büdcə zənginləşdi, yoxsa avadanlıq əldə edildi?

- Fərqlidir. Elə şirkət var ki, bir-başə maliyyə daxil olur. Eləsi isə var ki, dolayı gəlir əldə edirik. Məsələn, "Katapult". Rəqəmləri deməyəcəm, ancaq müəyyən nüanslara toxuna bilərəm. Bizimlə onlar arasında olan şərtlər elədir ki, bütün klublar bu şərtləri ala bilməsin. Məsələ belədir ki, biz müəyyən vəsait ayırıb onlardan çox-çox bahalı bir məhsul alırıq. Onlar isə bizə böyük endirim edirlər və bu endimin qarşılığını bizim reklam və marketing şöbəsi qarşılayır. Yəni biz platforma yaratmışıq. Bu platforma da bizə imkan verir ki, istənilən miqyaslı sponsoru bura cəlb edək.

- "Bursaspor" klubu ilə əməkdaşlıq müqaviləsi bağlamışdınız. Bu anlaşma elə kağız üzərində qaldı, yoxsa fədasını gördünüz?

- Sizə deyim ki, o müqavilə müddətli idi. Bu gün "Neftçi TV"nin bu səviyyədə olması bizim komandanın uğurlu işindən irəli gəlir. Həmin komanda da klub televiziyasının nə olduğunu, necə olduğunu o vaxt gedib Bursada görüb. Ordan qayıtdıqdan sonra da bizim media rəhbərimiz Rüstəm Allahverdiyevin onlarla yazışmaları olub. İndi biz yeni şöbə açmışıq. Skauting - seleksiya şöbəsi. "Bursaspor"dan bizim dostlarımız var ki, onlar bu işi orda görüblər. Biz də burada onların təcrübəsindən istifadə edəcəyik. Pandemiya ölkəmizdən gedən kimi onlar gələcəklər. Orda işləmiş tanışlar var. Bursaya getdik və həqiqətən nəyisə gördük, öyrəndik. Bazada meydançaları sifariş edəndə bəzi suallarla bağlı



- "Neftçi"nin bu mövsüm üçün hədəfi nədir? Samir Abasov qeyd edib ki, "Neftçi"nin qarşısında çempionluq hədəfi qoyulmayıb.

- Samir Abasov nə deyib mən yaxşı xatırlayıram. Aydın məsələdir ki, o, mövsümün əvvəlində burda deyildi. Kim istəməz çempion olsun? Mövsümün əvvəlində komanda qarşısında ən yüksək yerlər uğrunda, təbii ki, çempionluq daxil mübarizə hədəfi olub. Düzdür,

fəaliyyətimizi davam edirik və bu yol bizi çempionluğa aparacaq. Mən buna əmin olmasaydım, indi sizə başqa cür cavab verərdim. Baxmayaraq ki, ötən illərlə müqayisədə biz xərclərimizi azaltmışıq. Əsas komandamızın büdcəsində 42 faizə qədər azalma olub. Ancaq bu, bizə bəhanə ola bilməz. Xərclər azalıb, iddiamız da azalsın deyərək bilmərik. Bunu bizə heç kim bağışlamaz. Özüm özümü



"Bursaspor"la məsləhətləşdik. Çox köməkləri dəydi bizə. Bundan artıq nə ola bilər ki? Hamı bilir ki, Türkiyədə ən güclü akademiya "Altınordu" ilə "Bursaspor"dadı. Ordan da bəzi ideyalar götürdük. İndi bizdə tikiləcək binada bəzi şeyləri bəlkə ordan götürdüyümüz tərzdə həyata keçirdik.

- Dediniz müqavilə müddətli idi. Bitib o müqavilə?

- Bəli, müddətli idi. O müqavilədən biz daha çox qazandıq, nəinki onlar. Onların qazancı dost qazanmaq oldu. Elə hər iki tərəf dost qazandı. "Bursaspor" Türkiyənin 4 böyük klubundan sonra çempion olan, böyük bir klubdur. Böyük bir şəhərin komandasıdır. Şəhər özü də vilayət deyil. İstanbulla çox yaxın məsafədə yerləşir. Raziyəm ki, belə müqavilələr çox olsun. Gedək, öyrənək. Orda olanda hətta stadionda oyuna baxanda belə Rüstəm Allahverdiyev özü üçün bir çox qeydlər etdi ki, stadionda necədir, VIP tribuna necədir, sponsorlarla, gələcək potensial sponsorlarla necə işləyirlər, protokol qaydası necədir. Sadəcə olaraq bütün bunlar üçün böyük büdcə lazımdır. Bəlkə zamanla biz də onları həyata keçirə bilərik. Orda onların marketing rəhbəri izah etdi ki, şəhərdə imkanlı ailələr var. Şəhərin 3-4 milyon əhalisi var. Hər ailədən klubla 100 türk lirası daxil olsa, bu klubu saxlamaq üçün kifayət qədər ciddi bir məbləğ

edir. Ona görə də oyuna gələn azarkeşləri belə potensial sponsor kimi görürlər. Oyundan sonra klub rəhbərliyi səviyyəsində görüş keçirdirlər. Hətta birinci hissədən sonra şəhərin çox imkanlı tekstil kralı olan bir nəfər yığdı bütün Bursanın rəhbər şəxslərini. Bizi də dəvət etdilər. Bütün şəhər oynama gəlir. Necə ki, bizdə "Sumqayıt"ın sloqanı var - "Böyük şəhərin tək komandası". Orda həqiqətən elədir. Böyük şəhərin tək komandasıdır.

- 44 günlük Vətən müharibəsi dövründə "Neftçi" ailəsi də itki verdi. Şəhid olan da oldu, qazi olan da. Onlara mənəvi dəstəkdən savayı hansısa kömək göstərildimi?

- Olacaq. Biz ailələri ziyarət etdik. O barədə ictimaiyyətə videoçarx formasında hesabat təqdim

olunub. Bizim onlara ömrümüzün sonuna kimi ödənilməyəcək borcumuz var. Bu, həm şəhidlərə, həm də qazilərə aiddir. Şəhidlərimizin ailələrinə qarşı daha həssas olmalıyıq. Şəhidlərimizi görmək kimi bir şansımız yoxdur. Uca Allah onlara o qədəri seçib. Şəhidlik zirvəsi ən üst zirvədir. Allah onlara qəni-qəni rəhmət etsin. Allah qazilərimizə, döyüşçülərimizə cansağlığı versin. Allah bizim prezidentimizə, Ali Baş Komandana can sağlığı versin. Allah xalqımıza səbr versin, xalqımızı qorusun. Bu müharibədə nəinki tək Ali Baş Komandan, əsgərlər, bütün xalqımız iştirak etdi. Çox böyük arxa cəbhə var idi bizdə. Bu 44 gün ərzində dediyim kimi heç vaxt bu qədər fəxrlə mən azərbaycanlıyam deməmişdim. Bundan sonrakı dövrdə biz daim onları düşünməliyik. Nə qədər onlara dəstək olsaq da, tam borcumuzu verə bilməyəcəyik. Klub olaraq bizim də bəzi təşəbbüslərimiz var. Bu barədə danışmaq hələ təzdir. Bildiyiniz kimi dövlət tərəfindən YAŞAT fondu yaradılıb. Bununla bağlı biz də klub daxilində bəzi məsləhətləşmələr aparmışıq və o fondun xətti ilə, xüsusən bizim camiəmizdən gedib qayıtmayan və ya yaralı qayıdanların ailələrinə dəstək olacağıq. Təbii ki, söhbət tək mənəvi dəstəkdən getmir.

Ceyhun Əliyev



İDMANDA MÜASİR TƏDRİS



İdmanda müasir tədris, həyatda hər bir görülən iş kimi daim yüksəlməli və yenilənməlidir. Müəllimlər öz üzərində daima çalışmaqla öz tələbələrini də yüksəltməyə qadir ola bilərlər. Əks halda elm və ya tədris insanlığa heç bir vaxt fayda vermiş olmur. Xüsusilə də idmançılarımıza, köhnəlmiş, təkmilləşməmiş tədris dünya arenalarında öz sözünü deməyə onları qadir etməyəcək. Elə bunun nəticəsidir ki, hörmətli Prezidentimiz üzünü biz idman mütəxəssislərinə turtaraq çağırış etmişdir: "Elmsiz idmanın gələcəyi yoxdur!"

Bu çağırış ümumilikdə idmanda müasirləşməni təmin etmək məqsədiylə edilmişdir. Biz bilirik ki, ölkədə orta və ali məktəblərimizdə tədris yeni kurikulum üsuluna keçirilmişdir. Bu tədris bizim balalarımıza dünya tədrisinə daxil olaraq, öz biliklərini dünyəvi tələblər səviyyəsində almarına və hər bir gəncin şəxsiyyət olaraq yüksəlməsində böyük rol oynayır.

İdmanımızda isə hələ də tədris reforması edilməmişdir. Bu gün idmanımızın tədrisi, soyet dövründən qalan deqradasiya etmiş bir tədrisdır

ki, bu tədris günümüzün və zamanın tələbinə cavab vermir. Çünki idman keçən əsrin əvvəlindən, 1910-cu ildən güc mübarizəsindən ağıl və ruh mübarizəsinə keçmişdir, biz isə hələ də idman tədrisimizi əsasən güc mübarizəsi üzərində qururuq. Mən, 1910-cu ili konkret olaraq ona görə göstərirəm ki, həmin ildə İsveçrənin Lazanna şəhərində psixoloqların konqresi keçirilmişdir. Bu konqresdə idman psixologiyası bir elm kimi qəbul edilmişdir. O vaxtdan da dünya idmanı güc mübarizəsindən ağıl və ruh mübarizəsinə keçməyə başlamışdır. Biz əgər müasir idmanın tədrisinə nəzər salsaq görürük ki, müasir idmanda mübarizəni təkcə güc yox, əql və ruh da müşayiət edir. Biz bilməliyik ki, güc həyatda hər şeyi sındırır, ancaq təkcə əql gücə qalib gəlməyə qadirdir. Həyatda hər bir kəs bilir ki, əql insanın sükanı, ruh isə motorudu, bədən isə əqlin və ruhun istədiyini həyata keçirən bir alətdir.

Əgər biz öz müasir tədrisimizi əqli, ruhi və qismi birlik üzərində elmi əsaslarla tədris edilməsinə nail ola bilsək idmançılarımız öz sözlərini bütün dünyada deməyə qadir olarlar. Bu gün göz yaddaşıyla keçirilən tədris, dünyəvi tələblər səviyyəsində olan tədris hesab edilə bilməz. Mənim başım hamımızın başıdır, fəndi gördüz səsiniz çıxmasın təkrarlayın əmrləriylə keçirilən tədris artıq dünyada öz dövrünü keçmişdir. Bu gün bizim idmanda da müasir tədrisə keçməyimizə çox böyük ehtiyac var.

Mən, müasir tədris deyəndə idmanı həm nəzəri, həm praktik, həm də tədris mərkəzlərində (bazalarında) müasirliyi yaratmağı nəzərdə tuturam. Belə ki, müasir tədrisdə şüurluluğa əsas olaraq istinad edilməlidir. Eləcə də planla, proqramla, nəzəri, praktik, idmançıya gözəl pedaqoji yanaşmayla, sual cavablarla konkret məqsəd və hazırlıqla məşqlər həyata keçirilməlidir. Eləcə də mənəvi yüksəliş məqsədi daşıyan məşğələlər tədris edilməlidir.

Biz bilirik ki, idman insanı həyata hazırlayan onu şəxsiyyət zirvəsinə yüksəldən, eləcə də bütün dünyada öz sözünü deməyə qadir edən bir vasitədir. Müasir hazırlığın təməli mənəvi yüksəliş üzərində dayanmalıdır. Əks hada idmançı tədrisdən qazandığı bilik və bacarığını insanlığa qarşı çevirə bilər.

O ki, qaldı idman komplekslərinin müasirliyinə. Artıq o dövr keçib ki, dörd divar tikib bir neçə idman xalçası və ya alətləri qoyub onu idman zalı adlandıraraq. Bu gün hər bir idman komplekslərinin nəzdində 2-3 nəzəri tədrislər üçün müasir sinif otaqları olmalıdır. Axı idmanın tədrisi təkcə hərəkətlərdən ibarət deyildir. Eləcə də hər bir əsas zalın 2-3 kiçik hazırlıq zalları olmalıdır ki, burada fərdi hazırlıqlar keçirilsin. Axı idmançı hazırlığında elə bir an gəlib çatır ki, idmançıya ümumi hazırlıq çox az yüksəliş verir. Ona görə də fərdi hazırlıq zallarının olması idmançıya hazırlığında çox fayda vermiş olur.

Növbəti müasirliyi mən hər bir zalda və siniflərdə lövhənin olmasını vacib bilərəm. Bu tədrisin əsas aparıcı vasitəsidir və nəzəri və praktik dərslərdə lövhə əvəz edilməz vasitədir. Eləcə də zallarda elektron aparatlarının, monitorların olması nəzəri və praktik dərslərdə əvəz edilməz bir vasitədir. Çünki idmançının gücü onun nəzəri biliyi qədərdir. Biz öz zallarımızda müasir şəraiti yaratmaqla idmanımızın tədrisini dünyəvi tələblər səviyyəsində yüksəltmiş olarıq. İdmanımızın yüksəlişini yaratmaqla isə biz həm də bizdən sonrakı nəslin genefondunun yüksəlişini yaratmış olarıq.

Sonda üzümü ölkəmizin idman mütəxəssislərinə tutaraq çağırış edirəm: "Gəlin idmanımızın tədrisini birlikdə dünyəvi tələblər səviyyəsində yüksəldək".

KAZIM ƏLİYEV
İdmanda Zəka MMC-nin
rəhbəri



Швеции во главе с председателем Эмилем Мирзоевым. К слову, я сам являюсь заместителем председателя этой организации. Мы активно вели работу по разъяснению сути конфликта. Доносили до шведского общества, что агрессором является Армения. А Азербайджан воюет на своей территории, возвращает свои земли, которые были незаконно оккупированы Арменией почти 30 лет. И вот в конце концов они освобождены.

- Вам задавали вопросы об Азербайджане и военных успехах его армии?

- Да, конечно. Мои шведские друзья, знакомые, соседи и в Испании, и в Швеции задавали множество вопросов, не понимая сути проблемы между Арменией и Азербайджаном. Я им объяснял, что в течение 30 лет Азербайджан пытался вернуть свои земли мирным, дипломатическим путем. Но армянская сторона на переговорах давала лишь пустые обещания, обманывала нас. Поэтому Азербайджану пришлось прибегнуть к ответным военным действиям.

- Во время Отечественной войны в Азербайджане на балконах домов и машинах вывешивали

"КОНГРЕСС АЗЕРБАЙДЖАНЦЕВ В ШВЕЦИИ ВЁЛ АКТИВНУЮ РАБОТУ"

2020 год запомнился великой и исторической Победой Азербайджанской армии в Отечественной войне, единством народа. С мечтой о целостном Азербайджане мы жили последние 30 лет. И теперь каждый азербайджанец, каждый наш соотечественник может с гордостью нести титул своей нации, титул своей принадлежности к Азербайджану, полиэтнической стране. И даже те, кому пришлось покинуть свою Родину, не прерывают своих связей с ней. Собеседник Region Plus - азербайджанский футболист, бывший главный тренер сборной Азербайджана, единственный из Азербайджана олимпийский чемпион по футболу, обладатель ордена "Слава" Игорь ПОНОМАРЕВ, который после завершения футбольной карьеры проживает в Швеции.

- Игорь Анатольевич, как вы отреагировали на Победу Азербайджанской армии в Отечественной войне?

- Это, несомненно, великое событие для Азербайджана. Нет ни одного человека, связанного навсегда узами с Азербайджаном, который бы не радовался этому великому событию - возвращению азербайджанских земель. Поздравляю всех с Великой Победой в Отечественной войне! Слава Президенту-победителю, всем героям, отдавшим свои жизни за родные земли!

- Как распространялись новости об освобождении карабахских земель в Швеции?

- Конечно, посредством СМИ. Плюс помогала наша диаспорская организация - Конгресс азербайджанцев



национальные флаги. Встречали ли вы подобное в Швеции?

- В поддержку Азербайджана и нашей армии здесь не только вывешивались флаги, но и проводились митинги, и даже автопробег. С официального разрешения местных властей Конгресс азербайджанцев Швеции организовал акции в поддержку Азербайджана. Мероприятия провели в соответствии с требованиями, без нарушения общественных правил.

- Какого мнения придерживается шведское общество об Азербайджане?

- Азербайджан здесь знают как развитую нефтяную страну. На сегодняшний день многие проявляют к ней интерес, имеют намерения посетить и ознакомиться с ее природными красотами и достопримечательностями.

- Нет сомнения, что Победа ВС Азербайджана выведет страну на новый уровень развития. Что, по-вашему, может измениться в стране?

- Мне кажется, что начнется грандиозное омоложение этих земель - строительство современной инфраструктуры, подтянется молодежь. Я полагаю, что эти места станут очень привлекательными и всесторонне вольются в жизнь современного Азербайджана.

- А как вам идея о проведении спортивных мероприятий и создании футбольных клубов в освобожденных районах?

- Отличная идея. Не сомневаюсь, в этих районах будут строиться спортивные сооружения, стадионы, будет развиваться молодежь. Однозначно будут футбольные клубы, которые смогут участвовать в чемпионате Азербайджана.

- Каковы ваши ожидания в отношении ФК «Карабах»?

- Этот клуб нас уже приучил, что в течение шести лет представляет страну на еврокубках, выигрывает лигу. И все клубы Азербайджана стараются равняться на ФК «Карабах». Костяк и футбольной сборной страны состоит из игроков этого клуба. ФК «Карабах» - сегодня бренд. Если мы хотим, чтобы футбол развивался в стране, нужно, чтобы как можно больше команд из регионов Азербайджана выступало в премьер-лиге и обязательно базировалось в своих районах и городах. Все мы знаем, что сегодня многоуважаемый г-н Президент Ильхам Гейдарович и Первый вице-президент Мехрибан ханым уделяют большое внимание инфраструктуре в стране и развитию спорта. Очень важно для популяризации футбола в Азербайджане, чтобы ФК «Карабах» играл на восстановленном агдамском стадионе «Имарят». Будем надеяться, что в скором будущем так и будет.

- Как в целом можно оценить 2020 год для азербайджанского спорта и футбола?

- Коронавирус смешал все карты. Спортсмены тоже попали под раздачу. То сидели все на карантине, то лига была остановлена. Много заболевших. Вот и оценка, год неординарный, тяжелый.

- Национальная команда и молодежная сборная Азербайджана ничем нас порадовать не смогли.



Могут ли что-то изменить в будущем наставники этих команд Джанни де Бьязи и Милан Обрадович?

- У нас такой результат не только в прошлом году, уже многие годы, к великому сожалению. Мы все знаем, что надежда умирает последней, поэтому когда-нибудь прорвемся. Я оптимист, желаю Де Бьязи и Обрадовичу найти ключ к нашим сборным и добиться успехов.

- Какие у вас ожидания и пожелания на 2021 год?

- Прежде всего избавиться от вируса, чтобы маски исчезли с наших лиц и чтобы все были здоровы. И чтобы все вернулось на круги своя. Всех поздравляю с Новым годом! Пусть он для нас всех будет счастливым!

Sənan Şəfizadə "Region PLUS"





“QARABAĞ”IN “İMARƏT”İ

Ağlımıza gəlməzdi ki, doğma şəhərdə son oyunumuzdur...

Mən kiməm?

Mən 1969-cu ildə Azərbaycan SSR çempionatında 2-ci yeri tutan və təmsil etdiyi bölgənin şərəfinə “Qarabağ” adlanan Ağdamın futbol komandasıyam.

Sonralar bir neçə dəfə adı dəyişən, nəhayət, ciddi cəhdlərdən sonra 1988-ci ildən yenidən “Qarabağ” adını daşıyan komanda.

Sovet dövründə heyətində, əsasən, ermənilərin oynadığı Xankəndi təmsilçisi də “Qarabağ” olduğundan “yuxarılar” azərbaycanlılardan ibarət komandanın bu adla çıxış etməsini istəmirdilər...

Mən 1993-cü ildən “qaçqın komanda” statusu daşıyan “Qarabağ”am.

2017-ci ildə Almaniyanın populyar “Kicker” nəşri Çempionlar Liqasına çıxmağımızla bağlı yazını “Vətənsiz qəhrəmanlar” adlandırmışdı.

Mən kiməm?

Mən Cəmaləddin, Yaşar, Səttar, Elşad, Məmməd, Təbriz, Zaur, Mehman, digər Elşad, Müşfiq, Aslan və Elfərizəm.

Mən 1993-cü il mayın 12-də Ağdamın unudulmaz “İmarət” stadionunda sonuncu oyuna çıxmış futbolçuyam.

Tovuz “Turan”ı ilə həmin oyun Azərbaycan kuboku yarımfinal mərhələsinin ilk qarşılaşması idi...

OUR LAST GAME IN OUR HOMETOWN AND STADIUM...

Who am I?

I'm the football team from Ağdam (Aghdam), which took the second place in the Azerbaijan SSR league in 1969 and was named Qarabağ (Karabakh) in honor of the region (including Nagorno-Karabakh) it represents.

The team that changed its name several times, and finally, after serious efforts, renamed Qarabağ in 1988.

During the Soviet era, Khankendi team, played mainly by Armenians, also called Qarabağ, so the Soviet KGB did not want the Azerbaijani team to play under the same name...

My name is Qarabağ Ağdam FK, which has had the status of a "refugee team" since 1993.

In 2017, the popular German Kicker Sportmagazine titled the article about our participation in the UEFA Champions League as "Heroes without homeland".

Who am I?

I'm Jamaladdin, Yashar, Sattar, Elshad, Mammad, Tabriz, Zaur, Mehman, other Elshad, Mushfig, Aslan and Elfiriz.

I'm the player who played at the last match on May 12, 1993 at the unforgettable İmarat stadium in Ağdam.

That game against Turan Tovuz was the first match of the semifinal stage of the 1993 Azerbaijan Cup.

НАША ПОСЛЕДНЯЯ ИГРА В РОДНОМ ГОРОДЕ...

Кто я?

Я футбольная команда Агдама, которая заняла 2-е место в чемпионате Азербайджанской ССР в 1969 году и называлась «Гарабаг» в честь региона, который представляла.

Команда, название, которой менялось несколько раз и, наконец, после серьезных усилий, в 1988 году была переименована в «Гарабаг».

Поскольку в советское время команда Ханкенди, за которую играли в основном армяне, также называлась «Гарабагом», «советская верхушка» не хотела, чтобы азербайджанская команда играла под этим же названием.

Меня зовут «Гарабаг», который с 1993 года имел статус «команды-беженца».

В 2017 году популярное немецкое издание «Kicker» назвало статью о нашем участии в Лиге чемпионов «Герои без родины».

Кто я?

Я Джамаладдин, Яшар, Саттар, Эльшад, Мамед, Тебриз, Заур, Мехман, еще один Эльшад, Мушфиг, Аслан и Эльфариз.

Я футболист, 12 мая 1993 года выступивший в последней игре на незабываемом стадионе «Имарат» в Агдаме.

Тот матч с товузским «Тураном» был первым матчем полуфинального раунда Кубка Азербайджана...

1993. Qarabağda ermənilərlə müharibə daha da şiddətlənib.

Ağdamda məşq etmək, oyunlara hazırlaşmaq təhlükəlidir.

Şəhər hər gün raket atəşinə tutulur.

Ağrılı-acılı bu günlərdə "Qarabağ" adını daşımaq çətin və şərəflidir.

Haradasa bir ildir, Mingəçevirdə məskunlaşmışıq.

Oradan Ağdama məsafə 100 km-dən bir qədər çoxdur.

Futbol günlərində "İmarət"ə gəlib oyunlarımızı keçiririk.

AFFA məcbur etmir, bu, klub rəhbərliyi və futbolçuların öz istəyidir.

Düşmən ruhumuzu sındırmağa çalışır.

Amma görsünlər ki, Ağdam yaşayır.

"Turan"la oyunun əhəmiyyətini dərk edərək Ağdama bir gün əvvəl gəlmişik.

Bizdən qabaq şəhərə raket atmışdılar.

Amma belə hadisələrə artıq alışmışıq.

Gecəni mehmanxanada qaldıq.

Hər dəqiqə, hər an təhlükəlidir.

Riski gözə almışdıq.

1993. The war against Armenians was intensified in Qarabağ region.

It is dangerous to train, to prepare for the matches in Ağdam, the city is under missile attack every day.

It is difficult and honorable to bear the name Qarabağ in these painful days.

We have been living in Mingachevir, other Azerbaijan city for about a year.

The distance from there to Ağdam is a little more than 100 km.

During football days, we come to İmarat stadium and play.

AFFA does not force us; it is the will of the club's management and players.

The enemy is trying to break our spirit.

However, let them see that Ağdam is alive.

Realizing the importance of the match against Turan Tovuz for us at the Azerbaijan Cup, we arrived in Ağdam a day earlier.

Even before our arrival, the city had fired missiles.

1993. В Карабахе усилилась война с армянами.

В Ağdamе опасно тренироваться и готовиться к играм, город каждый день находится под ракетным обстрелом.

Играть под названием «Гарабаг» в эти тяжелые дни вдвойне трудно и почетно.

Уже почти год команда обосновалась в Мингячевире.

Расстояние оттуда до Ağdamа чуть больше 100 км.

В игровые дни приезжаем в «Имарат» и проводим домашние матчи.

АФФА не заставляет нас, это воля руководства клуба и игроков.

Враг пытается сломить наш дух.

Но пусть видят - Ağdam жив.

Понимая важность встречи с «Тураном», приехали в Ağdam накануне.

Они запустили ракеты по городу до нашего приезда.

Но мы привыкли к подобным происшествиям.



"İmarət" stadionu.
Ağdamın işğalından əvvəl.

Həftənin çərşənbə günüdür.
Əsl futbol havasıdır.
Biz bənövşəyi, "Turan" isə göy formada meydana çıxırıq.

Gözümüz azarkeşlərdədir.

Ağdam əhalisinin əksəriyyəti təhlükəsiz rayonlara köçsə də, hakimin protokoluna əsasən, stadionda 8 min azarkeş – mülki vətəndaşlar və hərbiçilər var.

Bu da biz futbolçulara böyük ruh verir.

Əsas məqsədımız finala çıxıb kuboku qazanaraq onları sevindirməkdir.

...1991-ci ilin sonlarında SSRİ adlı imperiyanın süqutu ilə Dağlıq Qarabağ və ətrafında siyasi-hərbi vəziyyət daha da gərginləşdi.

1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımından sonra müharibə əməllərə qızışdı.

Ermənilər artıq Ağdamı da raket atəşinə tuturdular.

1992-ci ildə müstəqil Azərbaycanın ilk milli çempionatı keçirildi.

O vaxt "Qarabağ"ın bu yarışda iştirakı sual altında idi.

İlk toplanışda heç 11 nəfərlik heyət düzəlmirdi.

Sponsorların köməyi ilə komandanı yığmaq mümkün oldu.

Hətta 1992-ci ilin əvvəlində Sankt-Peterburqun "Smena-Saturn" komandasında legioner həyatı yaşayan Müşfiq Hüseynov da Rusiya karyerasını yarımçıq qoyaraq "Qarabağ"ı döndü...

Yeri gəlmişkən, bu çətin dövrdə komandaya maddi cəhətdən Ağdam şampan zavodunun direktoru Siyavuş Fərzəliyev və rayon ərazisindəki şərab zavodunun direktoru Həsən Sarıyev kömək edir.

Maaş və mükafatlarımızı da vaxtında alırıq.

"Qarabağ" – "Turan": qarşılaşma başlayır.

Əsas oyunçularımız heyətdədir.

Təkcə hücumçu Mahir Əliyev zədə səbəbindən çıxış etmir...

Görəsən, atmazlar ki?

Oyunu idarə etmək tanınmış hakim Rüstəm Rəhimova həvalə olunub. O, XX əsrdə əfsanəvi Tofiq Bəhramov və Eldar Əzimzadədən sonra Azərbaycanın üçüncü ən yaxşı futbol hakimi sayılır. Sovet dövründə üç dəfə "İlin ən yaxşı 10 hakimi" siyahısında yer alıb.

We are already accustomed to such events.

We spent the night at the hotel.
Every minute, every moment is dangerous.

We have taken the risk.

Today is Wednesday.

There is football weather.

We are in purple shirts and Turan Tovuz in blue.

Our eyes are on the fans.

Although most of the populations of Ağdam have moved to safe areas, according to the referee's report, there are 8,000 fans - civilians and military.

That inspires us a lot.

Our main goal is to reach the final, win the trophy and make them happy.

...After the collapse of the USSR in the end of 1991, the political and military situation in and around Nagorno-Karabakh became even tenser.

After the Khojaly Genocide in February 1992, the situation became even more difficult.

Armenians were already firing missiles at Ağdam.

The first season of national league of the independent Azerbaijan was held in 1992.

At that time, participation of the Qarabağ FK in the league was in question.

Even at the first training camp, there was no squad of 11 players to be formed.

With the help of sponsors, it was possible to assemble the team.

Even Mushfig Huseynov, who played for the Smena-Saturn of St. Petersburg in early 1992, returned from Russia...

By the way, Ağdam champagne factory and the winery of the region support the team financially at the difficult period.

We also get our salaries and bonuses on time.

The match begins.

Our key players are in the squad.

Only forward Mahir Aliyev is not playing due to injury...

We wonder if they will not fire a missile.

The referee of the match is Rustam Rahimov, disciple of the legendary Tofik Bakhrarov. Three times

Ночь провели в гостинице.

Каждая минута, каждое мгновение опасно.

Да, мы пошли на риск.

Сегодня среда.

Стоит футбольная погода.

Мы играем в фиолетовой форме, а «Туран» в синей.

Наши глаза прикованы к фанатам.

Хотя большая часть населения Ağdam перебралась в более безопасные места, согласно протоколу судьи, на стадионе присутствуют 8000 болельщиков - местные жители и военнослужащие.

Это придает нам - игрокам большой настрой.

Наша главная цель - сделать их счастливыми, выйдя в финал и выиграв трофей.

...С распадом СССР в конце 1991 года политическая и военная ситуация в Нагорном Карабахе и вокруг него стала еще более напряженной.

После Ходжалинского геноцида 26 февраля 1992 года война практически усилилась.

Армяне уже обстреливали Ağdam ракетами.

В 1992 году был проведен первый национальный чемпионат независимого Азербайджана.

Тогда участие «Гарабага» в первенстве было под вопросом.

На первом тренировочном сборе даже не удалось сформировать команду из 11 человек.

Только с помощью спонсоров удалось собрать команду.

Даже Мушфиг Гусейнов, игравший в петербургском «Смена-Сатурне» в начале 1992 года, покинув Россию, вернулся в «Гарабаг»...

Кстати, в этот непростой период финансовую поддержку команде оказывают директор Ağdamского завода шампанских вин Сиявуш Фарзалиев и директор винзавода Гасан Сариев.

Благодаря им вовремя получаем зарплату и премиальные.

«Гарабаг» - «Туран»: матч начинается.

Основные игроки нашей команды в составе.

Только нападающий Махир Алиев не играет из-за травмы...



Rüstəm Rəhimov

R. Rəhimov "Bu mənim alın yazımdır" avtobiografik kitabında yazır: "İmarət" – Ağdamdakı stadion yadıma düşəndə yaman kövrəlirəm. "Qarabağ"ın bu stadionda keçirdiyi son oyununu da idarə etmək mənə nəsib olub. Bu tədbir çərçivəsində Ağdam şəhərini də gəzdim. Onda heç ağılıma gəlməzdi ki, bu mənim Ağdamla son görüşümdür. O illərdə burada vəziyyət olduqca mürəkkəb idi. Erməni yaraqlıları Ağdamı mütəmadi atəşə tuturdular. Atılan "Grad"lar stadionun yaxınlığına, eləcə də stadionla düşürdü..."

...Yenə 1992-ci ilə qayıdaq.

Mayın 16-da Gəncənin "Kəpəz" komandası ilə qarşılaşmalıydıq.

Onda ermənilər Ağdamı o qədər artilleriya atəşinə tutdular ki, oyun təxirə salındı.

"Kəpəz"lə iyunun 24-də oynadıq, elə Ağdamda.

Vaxtilə "Qarabağ"ın futbolçusu və məşqçisi olmuş Milli Qəhrəman Allah-

during the Soviet era, he was included in the list of "10 best referees of the year".

Rustam Rahimov writes in "This is my destiny", his autobiographical book: "İmarat - I feel bad when I think of the stadium in Ağdam. I was lucky to manage the last match of Qarabağ FK at that stadium. As part of this event, I also walked in the city. At that moment, it never occurred to me that this was my last meeting with Ağdam. In those years, the situation here was very complicated. Armenian militants regularly fired on Ağdam. The "Grad" shells fell not far from the stadium or even to the stadium itself..."

...Let's go back to 1992.

On May 16, we had to play against Kapaz Ganja.

Then Ağdam was shelled so much that the match was postponed.

We played against Kapaz Ganja on June 24, in Ağdam.

We cried when Allahverdi Bagirov, a former player and coach of Qarabağ FK, died in the battle.

In the same game against Kapaz Ganja before the start whistle while we were commemorating his soul with a moment of silence they threw "Grad".

The shell hit near the stadium.

Nevertheless, none of the players moved...

...Before 1992, we sometimes went to Shusha to have a rest after the games.

The peaks of Shusha mountains are covered with fog... (These words are from Azerbaijani patriotic folk song about Shusha)

Oh, Shusha!

Интересно, не бросят ли ракету?

Обслуживает матч Рустам Рагимов. Он считается третьим лучшим футбольным арбитром Азербайджана в XX веке после легендарных Тофика Бахрамова и Эльдара Азимзаде. Трижды он входил в список «10 лучших судей года» в советское время.

Р. Рагимов в своей автобиографии «Это моя судьба» пишет: «Когда я вспоминаю стадион «Имарат» в Ağdamе, мне становится очень грустно. На мою долю выпало событие последнего матча футбольной команды «Гарабаг» на этом стадионе. Находясь в Ağdamе, я совершил прогулку по городу. Тогда мне и в голову не могло прийти, что это моя последняя встреча с Ağdamом. В те годы здесь было очень тяжелое положение. Армянские боевики постоянно подвергали Ağdam обстрелу. Снаряды "Град" падали недалеко от стадиона, а то и на сам стадион..."

...Вернемся в 1992 год.

16 мая нам предстояло встретиться с гянджинским «Кяпазом».

Тогда армяне настолько сильно обстреливали Ağdam, что игра была отложена.

В итоге мы сыграли с «Кяпазом» 24 июня опять же в Ağdamе.

Все мы заплакали, когда узнали, что в бою погиб Национальный герой Аллахверди Багиров, бывший футболист и тренер «Гарабага».

Перед стартовым свистком той игры с «Кяпазом», когда мы поминали его душу минутой молчания, был брошен «Град».

Снаряд попал возле стадиона.

Но никто из игроков не шевельнулся с места...

...До 1992 года после матчей мы иногда ездили в Шушу отдохнуть.

Шушанын даглары башы думанлы... (Вершины гор Шуши покрыты туманом – из патриотической азербайджанской народной песни, посвященной городу Шуше)

Наша Шуша!

Кстати, у нас был футболист из Шуши - Ризван Велиев.

Он недавно присоединился к команде, принимал участие на тренировках.

Когда он возвращался в Шушу в январе 1992 года, армяне сбили вертолет с мирными жителями, и он тоже погиб.



verdi Bağirovun döyüşdə həlak olması xəbərini eşidəndə hamımızı ağlamaq tutmuşdu.

"Kəpəz"lə həmin oyunun start fitindən əvvəl onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən "Qrad" atdılar.

Mərmə stadionun yaxınlığına düşdü.

Amma futbolçulardan heç biri yerindən tərpənmədi...

...1992-ci ildən əvvəl isə oyunlardan sonra dincəlmək üçün hərdən Şuşaya gedirdik.

Şuşanın dağları başı dumanlı...

Şuşa!

Yeri gəlmişkən, Şuşadan bir futbolçumuz vardı - Rizvan Vəliyev.

Komandaya yeni qoşulmuşdu, məşqlərdə iştirak edirdi.

1992-ci ilin yanvarında Şuşaya qayıdanda mülki vətəndaşları aparan helikopteri ermənilər vurmuşdular, o da həlak olmuşdu.

Oyun, necə deyirlər, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçir.

Rəqibimizin də, bizim kimi, ölkə çempionatında liderlər arasında yer alması onların gücündən xəbər verir.

1992-ci ildə ilk milli çempionatda isə "Turan" 3-cü, "Qarabağ" 4-cü yeri tutub.

...Bundan əvvəl Ağdamda Sumqayıt "Xəzər"i ilə qarşılaşdıq.

Birinci hissədə stadionun yaxınlığına "Qrad" mərmisi düşdü.

Rəqib futbolçulardan bəzisi qaçıb qoca çinarın ətrafında gizləndi.

Qarşılaşma bir müddət dayansa da, sonra oynamağa davam etdik.

Sağ olsunlar, rəqiblər hamısı gəlir, heç kim Ağdamda oynamaqdan imtina etmir.

Oyunlarımıza təşrif buyuran hərbiçilər də rəqiblərimizə zərafətlə deyirlər ki, qorxmasınlar, oynasınlar, düşmənlə tərəflə danışınlar, futbol vaxtı atmayacaqlar...

Bir dəfə oyundan əvvəl meydana mərmə düşmüşdü.

Stadionun işçiləri sağ olsunlar, tez bir zamanda qazonu bərpa etmişdilər.

1993-cü ildəki ümumi heyətdən Yashar Hüseynov, Səttar Əliyev, Məmməd Məmmədov, Elşad Xudadətov, Müşfiq Hüseynov, Vüqar Cəfərov və Zakir Mehraliyev ağdamlıdır.

Oyunlar bitir, tez evimizə baxmağa gedirik, nəse olubmu.

Səttar Əliyev və Elşad Xudadətovgilin evləri yararsız vəziyyətə düşüb.

By the way, we had a player Rizvan Valiyev from Shusha.

He had just joined the team and was training.

When he was returning to Shusha in January 1992, a helicopter carrying civilians was shot down by enemies, and he was killed.

The match takes place in an interesting and intense sports environment.

The fact that our opponent, like us, is among the leaders of the league shows their strength.

Earlier, Turan Tovuz took the 3rd place and Qarabağ FK the 4th place in the first season of the Azerbaijan league in 1992.

Before the match against Turan Tovuz, we played against Khazar Sumgayit in Ağdam.

During the match, a "Grad" shell fell about fifty meters from the stadium and opposing players ran away and hid around the old plane tree.

Then we continued the match after a short break.

Thankfully, all the opponents are coming; no one refuses to play in Ağdam.

The militaries who come to our matches also jokingly tell our opponents not to be afraid, to play and that they agreed with enemy and they would not fire during football...

Once a shell hit the field before our home match.

Thankfully, the stadium staff quickly restored the pitch.

Yashar Huseynov, Sattar Aliyev, Mammad Mammadov, Elshad Khudadotov, Mushfig Huseynov, Vugar Jafarov, Zakir Mehraliyev are originally from Ağdam from our squad of 1993.

When the matches end, we are quickly going back to home to see if something has happened.

The houses of Sattar Aliyev and Elshad Khudadotov are in disrepair.

Yashar Huseynov built a new house for himself; he could not stay there for a day...

One of the "Grad" shells fired at Ağdam hit the house of our teammate Vugar Jafarov, nicknamed "Jiguli".

His parents died.

Nevertheless, he does not play against Turan Tovuz.

Игра, как говорится, проходит в интересной и насыщенной спортивной борьбе.

То, что наш соперник, как и мы, входит в число лидеров национального первенства, доказывает их силу.

Кстати, на первом чемпионате страны в 1992 году «Туран» занял 3-е место, а «Гарабаг» - 4-е.

...Ранее мы встречались с сумгаитским «Хазаром» в Агдаме.

В первом тайме рядом со стадионом упал снаряд «Града».

Некоторые игроки соперника убежали и спрятались под старым чинаром.

Хотя матч на время остановился, потом мы продолжили играть.

Все соперники соглашаются приезжать, никто не отказывается играть в Агдаме.

Военнослужащие, посещающие наши игры, шутя говорят нашим соперникам, чтобы те не боялись, играли, мол "мы договорились с врагом, во время матчей швырять ракеты не будут..."

Однажды перед игрой снаряд попал на поле.

К счастью, персонал стадиона быстро восстановил газон.

Из состава 1993 года Яшар Гусейнов, Саттар Алиев, Мамед Мамедов, Эльшад Худадатов, Мушфиг Гусейнов, Вугар Джафаров и Закир Мехралиев родом из Агдама.

Игры заканчиваются, быстро идем смотреть на наши дома, а не случилось ли беда.

Дома Саттара Алиева и Эльшада Худадатова находятся в непригодном состоянии.

Яшар Гусейнов построил себе новый дом и ни дня не смог прожить в нем...

Один из снарядов «Град», выпущенных по Агдаму, попал в дом нашего товарища по команде Вугара Джафарова по кличке «Жигули».

Его родители погибли.

Он не играет в матче с «Тураном».

В игре перерыв.

Кстати, в перерыве матча с бакинской командой «Иншаатчи» ракета, выпущенная армянами, упала возле стадиона.

Yaşar Hüseynov da özünə yeni ev tikmişdi, bir gün də orada qala bilmədi...

Ağdama atılan "Qrad" mərmilərindən biri komanda yoldaşımız "Jiquli" ləqəbli Vüqar Cəfərovğilin də evinə düşüb.

Valideynləri həlak olub.

Amma o, "Turan"la oyunda çıxış etmir.

Oyunda fasilədir.

Yeri gəlmişkən, Bakının "İnşaatçı" komandası ilə qarşılaşmanın fasiləsində ermənilərin atdığı raket stadionun yaxınlığına düşmüşdü.

Bizim üçün adi hal olsa da, rəqib futbolçular təşvişində idilər.

Ürək-dirək verdik, başa saldıq ki, oyunlarımız belə keçir.

Fasilə 15 dəqiqədən çox çəkdi.

Amma oyunu davam etdirdik.

Qarşılaşma bitən kimi də rəqib futbolçular, heç duşa da girmədən, birbaşa avtobusa minib Ağdamdan çıxdılar.

...Sovet dövrünə qayıdaq.

Sən demə, vaxtilə "Manchester United"də oynamış Andrey Kançelskis 80-ci illərin sonunda hərbi xidmətini artıq münafiqşənin başladığı Dağlıq Qarabağda keçə bilərmiş.

Bu barədə o, "Novaya qazeta"ya müsahibəsində deyib: "Kiyev "Dinamo"sunun Konça-Zaspadakı bazasına mənə görə bir zabit və bir praporşik

It is a break in the match against Turan Tovuz.

By the way, during the break of the match against İnshaatchi Baku, a missile fired landed near the stadium.

Although it was normal for us, but the opponent players were worried.

We encouraged and explained that every home match is like this.

The break lasted more than 15 minutes.

However, we continued the match.

As soon as the match ended, the opponent players left Ağdam by bus, without even taking a shower.

...Let's go back to the Soviet era.

Andrei Kanchelskis, who played for Manchester United, Everton, Fiorentina and Rangers, could have his military service in the Soviet-era in the Nagorno-Karabakh.

He told the Novaya Gazeta: "An officer and an ensign came to me at the Dynamo Kyiv Training Center: "Conscript Kanchelskis, get ready, let's go." They took me to the military unit. After two months of military training, I thought I could say goodbye to football. Moreover, at the height of the war, they announced that we were going to Nagorno-Karabakh and gave us all the necessary uniforms, including helmets, armor and special iron guards for the knees.

Legendary Valery Lobanovsky saved me. At that time, he was not in

Хотя для нас это было нормально, соперники взволновались.

Мы их подбадривали и объясняли, что наши игры так обычно проходят.

Перерыв длился более 15 минут.

Но мы продолжили игру.

Как только матч закончился, игроки соперника прямоком сели в автобус и уехали из Ağdam, даже не приняв душ.

...Вернемся в советский период.

Оказывается, Андрей Канчельский, когда-то игравший за «Манчестер Юнайтед», в конце 1980-х годов мог провести военную службу в Нагорном Карабахе, где конфликт уже начался.

Он рассказывал об этом в интервью «Новой газете»: «На знаменитую загородную базу киевлян в Конча-Заспе, за мной пришла машина с офицером и прапорщиком: призывник Канчельский, собирайтесь. И тут же — в часть. После двух месяцев этой учебки решил, что с футболом можно попрощаться. Тем паче что нам уже объявили, что мы едем в Нагорный Карабах (как раз в разгар войны), и выдали все необходимое обмундирование, вплоть до касок, бронежилетов и специальных железных наколенников.

Меня спас Лобановский Валерий Васильевич... Получилось так, что его в то время не было ни в



gəlmişdi: "Çağırışçı Kançelskis, hazır-
laşın, gedirik". Hərbi hissəyə apardılar.
Hərbi təlimin iki ayından sonra düşü-
nürdüm ki, futbola vidalaşmaq olar.
Üstəlik, müharibənin qızğın çağında
Dağlıq Qarabağa gedəcəyimizi elan
etdilər və dəbilqə, zirehli geyim və diz
üçün xüsusi dəmir qoruyucular da daxil
olmaqla bütün lazımı formaları verdilər.

Məni Valeri Lobanovski xilas etdi.
Sən demə, o vaxt o, Ukraynada, ümu-
miyyətlə, Sovet İttifaqında deyilmiş,
köməkçilərinin isə lazım olan general-
lara çıxışı alınmayıbmış. Lobanovski
qayıdanda məni də "bataqlıqdan" çəkib
çıxardı".

Görəsən, atmazlar ki?

Oyun bizim üstünlüyümüzlə davam
edir.

Növbəti hücum...

Sağ cinahdan qonaqların cərimə
meydançasına ötürmədən sonra rəqib
futbolçudan qayıdan topu komandamı-
zın pleymeykeri Yaşar Hüseynov güclü
zərbə ilə qapıdan keçirir.

Qol!

Beləcə, hesabda irəliləyirik.

Təsəvvür etməsiniz, stadionla
gələnələr necə sevinir...

İllər sonra Yaşar belə deyəcəkdi:
"İstəməzdim ki, bu, "İmarət"də sonuncu
qol olsun".

Ah, "İmarət"...

German Hüseynov "Əzizbəyov
küçəsi, ev 57" kitabında yazır: "İmarətin
tarixi XVIII əsrin sonlarından başlayır.
Vaxtilə burada Xurşidbanu Natəvan
yaşayıb. Qarabağ xanlarının cıdır mey-
danlarından biri də burada yerləşmiş.
Sonralar cıdır meydanının yerində Ağ-
damın mərkəzi stadionu inşa edilib.
Stadiona hamı "İmarət" deyirdi. Ərazisi
böyük olan İmarətin bir hissəsində Qa-
rabağ xanlarının ailə məzarlığı yerləşir.
Burada Pənahəli xanın, Mehdiqulu
xanın, Sarcalı xanın, Mehralı bəyin,
Natəvanın, onun övladlarının və başqa
ailə üzvlərinin qəbirləri vardı. Son araş-
dırmalar təsdiq etmişdi ki, bu məzarlı-
qın tarixi daha qədimdi. Burada üz-
rində alban yazı və işarələri olan qəbir
daşları tapılmışdı".

80-ci illərin sonunda "Xarı bülbul"
beynəlxalq musiqi festivalının təşkili isə
Ağdam və "İmarət"i təkcə İttifaqa deyil,
dünyaya tanıtmış oldu...

Vahid Qazi "Ruhlar şəhəri" kitabın-
da yazır: "1989-cu ildə festivalda dün-
yanın cürbəcür yerindən 60 ansambl
gəlmişdi. Ən çox maraq doğuran mek-

Ukraine, in the Soviet Union in general,
and his assistants were not given ac-
cess to the necessary generals. When
Lobanovsky returned, I was pulled out
of the swamp."

We wonder if they will drop the
bomb.

The match continues with our ad-
vantage.

The next attack...

After passing from the right wing to
the penalty area of opponent the ball
returning from the defender was scor-
ed a goal with a powerful shot by our
playmaker Yashar Huseynov.

Goal!

Thus, we are ahead in the score.

You can't imagine how happy the
spectators are...

Years later, Yashar will say: "I would
not want this to be the last goal in Ima-
rat stadium."

Eh, Imarat...

German Huseynov writes in his
book "Azizbeyov Street, 57": "The his-
tory of the Imarat dates back to the
end of the XVIII century. Khurshidba-
nu Natavan used to live here. One of
the racetracks of the Qarabağ khans
was also located here. Later, the cen-
tral stadium of Ağdam was built on the
site of the racecourse. Everyone called
the stadium "Imarat". The family gra-
ve of Qarabağ khans is located in a
part of the large territory of the Imarat.
There were graves of Panahali khan,
Mehdigulu khan, Sarjali khan, Mehrali
bey, Natavan, her children and other
family members. Research has con-
firmed that the history of this cemetery
is much older. Tombstones with Cau-
casian Albanian inscriptions and signs
were found here."

In the late 1980's, the organization
of the Khari-bulbul international music
festival introduced Ağdam and Imarat
also to the world...

Vahid Gazi writes in his book "City
of Ghosts": "60 ensembles from all
over the world came to the festival in
1989. The most interesting were the
Mexicans. The kids thought they were
Brazilians and called them Zico's com-
patriots."

The stadium has a very beautiful
view.

Khan plane trees, 30-40 meters
high and several centuries old sur-
round the four sides.

Украине, ни в Союзе, а на «нужных»
генералов у его помощников выхо-
да не нашлось. Вот меня и замели.
Лобановский вернулся, и меня «вы-
дернули».

Интересно, не бросят ли бомбу?

Игра продолжается с нашим пре-
имуществом.

Очередная атака...

После передачи с правого флан-
га в штрафную площадь гостей,
плеймейкер нашей команды Яшар
Гусейнов мощным ударом посылает
отбитый соперником мяч в ворота.

Гол!

Мы ведем в счёте.

Не представляете, как рады
наши болельщики на стадионе...

Спустя годы Яшар скажет: «Мне
бы не хотелось, чтобы это был по-
следним голом на Имарате».

Эх, «Имарат»...

Герман Гусейнов в своей книге
«Улица Азизбекова, дом 57» пишет:
«История Имарата берет свое
начало с конца XVIII века. Здесь
жила Хуршидбану Натаван. Здесь
также находился один из иппо-
дромов карабахских ханов. Позже
на месте ипподрома был постро-
ен центральный стадион Ağdam.
Все называли стадион «Имара-
том». На одной части Имарата,
который охватывает большую
территорию, находится семейное
кладбище карабахских ханов. Здесь
находились могилы Панахали-хана,
Мехдигулу-хана, Сарджалы-хана,
Мехрали-бека, Натаван, ее детей
и других членов семьи. Последние
исследования подтвердили, что
история этого кладбища намного
древнее. Здесь были найдены над-
гробия с албанскими надписями и
знаками».

Организация международного
музыкального фестиваля «Хары
Булбул» в конце 80-х прославила
Аğdam и «Имарат» не только по Со-
юзу, но и по всему миру...

Вахид Гази в своей книге «Город
духов» пишет: «В 1989 году на фе-
стиваль приехало 60 ансамблей со
всего мира. Больше всех интереса
вызвали мексиканцы. Дети прини-
мали их за бразильцев и называли
«соотечественниками Зико».

sikalılar idi. Uşaqlar onları braziliyalı bilib "Zikonun yerliləri" deyə çağırırdı".

Stadionun çox səfəli mənzərəsi var.

Dörd tərəfi hündürlüyü 30-40 metrə, yaşı isə bir neçə əsrə çatan xan çinarlarla əhatə olunub.

Ağacların kölgəsi birbaşa meydana düşür.

Ot örtüyünə də söz ola bilməz.

Elə bil yamyaşıl xalçadır.

Stadiondakı atmosferi də sözlə ifadə etmək çətinidir.

Rəqib komanda artıq Ağdama çatanda, sanki, hesabda geri düşür.

Biz də meydana çıxanda özümüzü 1:0 irəlində hiss edirik.

Hələ 1988-ci ildə stadion rəsmən 1540 tamaşaçı tutumuna malik olsa da, matçlara bundan 3-4 dəfə çox adam toplaşırdı.

1991-ci ildə nəşr olunan "Uğur olsun, "Qarabağ" kitabında isə belə bir məlumat var: "Komandanın hər oyununa rayonun Xıdırli kəndindən 100-120 azarkeş gəlir".

Təəvvür edirsinizmi, bir kənddən...

1989-cu ildə stadionun yanında bizə üçmərtəbəli baza tikilmişdi.

Azarkeşlər üçün də oturmaqların sayı artırılmışdı.

"Turan" məğlub olmaq istəmir.

Biz də hesabı artırmaq niyyətindəyik.

Amma hücumlar bir nəticə vermir.

"Qarabağ"ın heyətində 75-ci dəqiqədə meydana çıxan Məmməd Məmmədov, rəqib komandada isə Rüşad Quliyev və Vəli Hüseynov sarı vərəqə alırlar.

...Kimsə soruşa bilər, siz futbolçular niyə cəbhəyə getmirsiniz?

Batalyonu ilə stadionun bazasında məskunlaşan "Fred Asif" ləqəbli Milli Qəhrəman Asif Məhərrəmov müraciət etmişdik ki, döyüşçülərə qoşulaq.

Rəzi olmamışdı.

"Bilsəm ki, 18 futbolçu ilə müharibəni udacağıq, hamınızı aparırıq. İndi siz bizə səngərdən çox, meydana lazımsınız. Ən azından əsgərlər postlardan çıxıb gəlib, sizin oyuna baxırlar, saat yarım da olsa, istirahət edirlər. Siz də Ağdam, Qarabağ üçün belə döyüşürsünüz. "Qrad" atəşləri altında futbol oynamaq da böyük işdir".

Bu sözləri rəhmətlik Allahverdi Bağirov da deyirdi.

The shade of the trees falls directly on the field.

The same good words can be said about the grass cover.

It's like a green carpet.

Words cannot describe the atmosphere at the stadium.

When the opposing team arrives in Ağdam, it is as if they fall behind in score.

When we appear on the pitch, we feel 1-0 ahead.

Back in 1988, the stadium officially had a capacity of 1,540 spectators, but 3-4 times more people came to the games.

The book "Good luck, Qarabağ", published in 1991, contains the following information: "Every game of the team is attended by 100-120 fans from the village of Khidirli."

Can you imagine, from one village...

In 1989, a three-storeyed base was built for us near the stadium.

The number of seats at the stands was also increased.

Turan Tovuz does not want to lose. We also intend to score more goals.

However, the attacks do not work.

Mammad Mammadov, who entered the pitch at the 75th minute in our team and Rufat Guliyev and Vali Huseynov from opponent, were punished with a yellow card.

...Someone could ask why we footballers don't go fight for our homeland.

We appealed to National Hero "Fred Asif", who settled at the base in the stadium with his battalion, to join the militaries.

He did not agree.

"If I knew that we would win the war with 18 players, we would take you all. Now we need you more on the pitch than in the trenches. At least the soldiers, who come back out of the posts, watch your game and rest for an hour and a half. You also fight for Ağdam and Qarabağ. You do a great job playing football under "Grad" attacks."

The late Allahverdi Bagirov also said these words.

Yes, we are trying to prove through football that Qarabağ has always been the land of Azerbaijan.

Со стадиона открывается очень красивый вид.

С четырех сторон возвышаются ханские чинары высотой в 30-40 метров и возрастом в несколько веков.

Тень от деревьев падает прямо на поле.

А газон как ковер зеленый.

Атмосферу на стадионе тоже сложно описать словами.

Когда соперники прибывает в Ağdam, они будто уже отстают в счете.

Когда мы выходим на поле, чувствуем себя впереди 1:0.

Еще в 1988 году стадион официально вмещал 1540 зрителей, но на матчи приходило в 3-4 раза больше людей.

В книге «Удачи, Гарабаг», изданной в 1991 году, содержится следующая информация: «Каждую игру команды посещают 100-120 болельщиков из села Хыдырлы».

Представляете, из одной деревни...

В 1989 году возле стадиона для нас построили трехэтажную базу.

Также было увеличено количество мест для болельщиков.

«Туран» не хочет проигрывать.

А мы намерены увеличить счет.

Но атаки не приносят результата.

Наш Мамед Мамедов, вышедший на замену на 75-й минуте, получил желтую карточку. А у соперника были предупреждены Руфат Гулиев и Вели Гусейнов.

...Кто-то может спросить, а почему вы, игроки, не идете на фронт?

Мы обратились к Национальному герою Асифу Магеррамову по кличке «Фред Асиф», который со своим батальоном поселился на базе стадиона, с просьбой присоединиться к бойцам.

Он не согласился.

«Если бы я знал, что мы выиграем войну с 18 игроками, мы бы взяли всех вас. Теперь вы нам нужны больше на поле, чем в окопах. Солдаты хотя бы приходят и смотрят на вашу игру, отдыхают пусть и на полтора часа. Вы тоже таким образом воюете за Ağdam и Карабах. Играть в футбол под обстрелом "Града" тоже большое дело».

Эти слова говорил и покойный Аллахверди Багиров.

Bəli, biz də Qarabağın əzəli Azərbaycan torpağı olduğunu futbol vasitəsilə sübut etməyə çalışırıq.

Cəhdlərimizə baxmayaraq, hakimin final fitinə kimi hesab dəyişmir.

Qalib gəlirik.

“Qarabağ” – “Turan” 1:0.

Azarkeşlər bizi alqışlarla yola salır.

Bu dəfə yaxşı qurtardıq.

Amma Ağdamdan çıxmalıyıq.

Yenidən Mingəçevirə qayıdırıq.

Heç kimin ağlına da gəlmir ki, doğma şəhər və stadionda son matçımızdır.

Fikirləşirik ki, kuboku qazanıb Ağdama gətiririk.

Qismət olmur.

Yada salmaq belə çox ağırdı.

Kim deyibse yaxşı deyib: “Qarabağ” “İmarət”dən çıxandan ev oyunu keçirmir, həmişə səfərdə oynayır”.

Mayın 12-dən sonra qalan ev oyunlarımızdan birini Mingəçevirdə keçiririk, orada rəqiblərin gəlməməsi səbəbindən iki matçımız da baş tutmur və texniki qələbələr qazanırıq.

23 iyul 1993-cü il tarixində Ağdam Ermənistan ordusu tərəfindən işğal olunur.

Bütün çətinliklərə baxmayaraq, həm Azərbaycan kubokunun, həm də ölkə çempionatının qalibi oluruq.

Amma ilk çempionluq sevinc deyil, təsəlli xarakteri daşıyır.

Cəmi bir neçə gün əvvəl işğal olunmuş Ağdamsız necə sevinmək olar?

Qaçqınlıq dövrü olmasa, “Qarabağ”, bəlkə də, ardıcıl on il çempion titulu qazanar.

Çox güclü komandamız var.

Heyətin əksəriyyəti Azərbaycan millisinə namizəddir: qapıçılar Camaləddin və Namiq, müdafiəçilər Elşad, Zaur və Aslan, yarımmüdafiəçilər Mehman və Təbriz, hücumçular Müşfiq və Mahir...

Kapitanımız Səttar Əliyev müsahibəsində deyir: “Komandamı Ağdamda avrokubok oyununda meydana çıxarmağı arzulayıram”.

Azərbaycan 1993-cü ildə UEFA-ya üzv olmadığından beynəlxalq arenada çıxış edə bilmirik.

Sonra da doğma şəhərsiz keçən çətin illər və dəfələrlə dağılmaq təhlükəsi ilə üzləşən komanda...

Amma bu, artıq başqa söhbətin mövzusudur.

Despite our efforts, the score does not change until the final whistle of the referee.

We won.

Qarabağ FK - Turan Tovuz 1-0.

The fans say goodbye to us with applause.

We must leave Ağdam.

We return to Mingachevir again.

Nobody could think that this was our last game in our hometown and stadium.

We thought we would win the trophy and bring it to Ağdam.

There is no luck.

It was so hard to remember.

Whoever said it well said: “After leaving İmarat, Qarabağ FK does not play a home match, it always plays away.”

After May 12, we play one of our remaining home matches in Mingachevir and then there both home matches do not take place due to the non-arrival of opponents and we win technical victories.

On July 23, 1993, the Armenian army occupied Ağdam.

Despite all the difficulties, we win both the Azerbaijan Cup and the Azerbaijan league.

However, the first champion title is not a joy, but a consolation.

How to rejoice without Ağdam, which was occupied only a few days ago?

If it had not been for the refugee period, Qarabağ FK would probably have been champions for ten years in a row.

We had a very strong team.

The majority of the squad was a candidate for the Azerbaijan national team: goalkeepers Jamaladdin and Namiq, defenders Elshad, Zaur and Aslan, midfielders Mehman and Tabriz, forwards Mushfig and Mahir...

Our captain Sattar Aliyev says in an interview: “I wish to participate with my team in the European Cups in Ağdam.”

However, since Azerbaijan was not a member of UEFA in 1993, we cannot participate in the European Cups.

There are many difficult years ahead without a hometown.

And that is another story.

Да, мы также пытаемся с помощью футбола доказать, что Карабах всегда был азербайджанской землей.

Несмотря на наши усилия, счет не меняется до финального свистка арбитра.

Мы побеждаем.

«Гарабаг» - «Туран» 1:0.

Болельщики провожают нас аплодисментами.

На этот раз все закончился благополучно.

Но мы должны покинуть Агdam.

Снова возвращаемся в Мингачевир.

Никому на ум не приходит, что это наш последний матч в родном городе и на родном стадионе.

Думаем, выиграем кубок и привезем его в Агdam.

Не судьба.

Даже вспоминать тяжело.

Кто-то верно подметил: «С тех пор как «Гарабаг» покинул «Имарат» - всегда играет на выезде».

После 12 мая проводим одну из оставшихся домашних игр в Мингачевире, еще два матча не состоялись из-за неприбытия соперников, и нам были присуждены технические победы.

23 июля 1993 года Агdam был оккупирован армянской армией.

Несмотря на все трудности, мы выигрываем и Кубок Азербайджана, и чемпионат страны.

Но первое чемпионство приносит не радость, а утешение.

Как возможно радоваться без Агdam, который был оккупирован всего несколько дней назад?

Если бы не изгнание «Гарабаг», наверное, выигрывал бы чемпионат десять лет подряд.

Очень сильна наша команда.

Большинство игроков - кандидаты в сборную Азербайджана: вратари Джамаледдин и Намиг, защитники Эльшад, Заур и Аслан, полузащитники Мехман и Тебриз, нападающие Мушфиг и Махир...

Наш капитан Саттар Алиев говорит в интервью: «Желаю вывести свою команду на еврокубковый матч в Агdamе».

Mən kiməm?

Özümü təqdim edirəm.

1994-2008-ci illərdə Azərbaycan millisində 79 oyun keçirmiş, daha sonra millinin keçmiş baş məşqçisi Berti Vogtsun köməkçisi olmuş Aslan Kərimov.

1992-1995-ci illərdə bir neçə matçda millinin formasını geyinmiş Zaur Qarayev, Elşad Əhmədov, Təbriz Həsənov, Cəmaləddin Əliyev, həmçinin hazırda "Qarabağ"da baş məşqçinin köməkçisi işləyən Müşfiq Hüseynov.

1982-ci ildə Azərbaycanın yeniyetmələr yığması ilə ümumittifaq "Ümid kuboku"nun qalibi olmuş Elşad Xudadətov.

O heyətdən hazırda ölkə xaricində (Ukraynada) yaşayan yeganə futbolçu Məmməd Məmmədov.

"İngilis" ləqəbli kapitan Səttar Əliyev.

Həmçinin Yaşar Hüseynov, Mehman Alishanov, Elfariz İsayev...

Mən işğal dövründə dağıdılaraq xarabalığa çevrilə də, yenidən inşa olunacaq "İmarət"də meydana çıxmaq ümidilə yaşayan veteran futbolçuyam...

Rasim Mövsümzadə

Who am I?

Let me introduce myself.

Aslan Karimov, who played 79 matches for the Azerbaijan national team in 1994-2008 and then became an assistant of the national team's former coach Berti Vogts.

Zaur Garayev, Elshad Ahmado, Tabriz Hasanov, Jamaladdin Aliyev, Mushfig Huseynov (now the assistant coach of Qarabağ FK), who wore the national team shirt for several games in 1992-1995.

Elshad Khudadatov, who won the Soviet Union "Cup of Hope" with the Azerbaijan youth national team in 1982.

Mammad Mammadov, who is the only player from that squad currently living abroad (Ukraine).

Captain Sattar Aliyev nicknamed "Englishman", Yashar Huseynov, Mehman Alishanov and Elfariz Isayev...

I'm a football veteran living with the hope again to play in the Imarat, which was destroyed and turned into ruins during the occupation and which will be rebuilt in the near future.

Rasim Movsumzadeh

Поскольку в 1993 году Азербайджан не являлся членом УЕФА, мы не можем выступать на международной арене.

Далее настанут тяжелые времена без родного города и неоднократные угрозы распада команды...

Но эта уже другая история.

Кто я?

Разрешите представиться.

Аслан Керимов, сыгравший 79 матчей за сборную Азербайджана в 1994-2008 годах, ставший затем помощником бывшего главного тренера сборной Бerti Фогтса.

Заур Гараев, Эльшад Ахмедов, Тебриз Гасанов, Джамаледдин Алиев, Мушфиг Гусейнов (в настоящее время помощник главного тренера в «Гарабаге»), сыгравшие в 1992-1995 годах несколько матчей за сборную.

Эльшад Худадатов, победитель всесоюзного «Кубка надежды» с юношеской сборной Азербайджана в 1982 году.

Мамед Мамедов, единственный игрок этой команды, который в данный момент проживает за границей (в Украине).

Капитан Саттар Алиев по кличке «Англичанин».

Также Яшар Гусейнов, Мехман Алишанов, Эльфариз Исаев...

Я ветеран футбола, живущий с надеждой выйти на поле в новом «Имарате», который был разрушен и превратился в руины во время оккупации и который будет восстановлен в ближайшем будущем.

Расим Мовсумзәде

1993-cü ildəki oyunun iştirakçılarının yazı ilə bağlı fikirləri

Müşfiq Hüseynov: "Allah razı olsun, yenidən yaşadım o illəri. İnan, gözümün yaşı durmadı, bunu yazan, sanki, həmişə bizimlə birlikdə olub. Atamı xatırladım, mənə deyirdi, Bakıda olanda siz bütün oyunları rəqib meydanında keçirirsiniz. Artıq evə dönmə zamanı gəldi."

Təbriz Həsənov: "Əla. Çox sağ ol. Yazan əlin var olsun. Çox maraqlı və təsirli bir yazıdır"

Aslan Kərimov: "Əla yazı çıxıb. Özunəməxsus yazıdır"

Səttar Əliyev: "Əla".

Elşad Xudadətov: "Yaxşı yazmısınız, çox sağ olun".

Elşad Əhmədov: "Çox sağ olun. Əziyyət çəkmişiniz".





**DƏYƏRLİ, CƏSARƏTLİ,
FƏRQLİ, ƏFSANƏVİ...
MARADONA**

**VALUABLE, BRAVE,
UNUSUAL, LEGENDARY
MARADONA**

**ЦЕННЫЙ, СМЕЛЫЙ,
НЕПОВТОРИМЫЙ,
ЛЕГЕНДАРНЫЙ МАРАДОНА**

O, 16 yaşında millidə debüt etsə də, 17 yaşında komandasının çempion olacağı mundialdan kənar qalacaq dərəcədə şanssız biri idi - DÇ-78-ə məhz gənc yaşına görə aparılmamışdı.

Bir oyunda 23 dəfə kobudluğa məruz qalacaq dərəcədə durdurulması çətin biri - DÇ-82-də gələcək dünya çempionu italyanlar onun qarşısını ancaq qaydaları pozmaqla almışdılar.

İki dəfə dünyanın ən bahalı transferi olacaq qədər dəyərli biri - 1982-ci ildə "Barselona"ya, 1984-cü ildə isə "Napoli"yə keçidi o dövr üçün rekord məbləğə reallaşmışdı.

UEFA-nın klub reytingində 2-ci olan "Barselona"dan 83-cü yerdəki "Napoli"yə keçəcək qədər cəsarətli biri - və belə ortabab komandaya iki dəfə İtaliya çempionluğunu, 1989-cu ildə UEFA kubokunu qazandıra bilmişdi.

Bir mundial ərzində 90 dribling edib və komandasına 53 cərimə zərbəsi qazandıracaq dərəcədə mükəmməl biri - DÇ-86 onun mundialı idi.

Dünya çempionatının bir oyununda 3 məhsuldar ötürmə verə biləcək qədər istedadlı biri - DÇ-86-ya cənubi koreyalıları məhz onun dəqiq ötürmələri sayəsində məğlub edərək başlamışdılar.

He was the unlucky one, who made his national team debut at the age of 16, but at the 17 he was not included to squad in the World Cup, where their team became the champion - he was not taken to the 1978 FIFA World Cup because of his young age.

He was the skillful one, who was the hard to stop on the field and who has suffered 23 fouls in the match - the Italians, the future champions of 1982 FIFA World Cup, only in this way to stop him.

He was the valuable one, who twice was the most expensive transfer in the world - his transfer to Barcelona in 1982 and to Napoli in 1984 was a record fee for the time.

He was the brave one, who dared to move from Barcelona, the second team of the UEFA club rankings, to 83rd-ranked Napoli - and he won twice the Serie A champion title and the 1989 UEFA Cup with such team.

He was the perfect one, who was dribbled 90 times and has won 53 fouls for his team during the World Cup - the 1986 FIFA World Cup was his tournament.

He was the talented one, who gave 3 assists in a World Cup match - they defeated the South Koreans in

Он невезучий, который хотя дебютировал в сборной в 16 лет, но в 17 не попал в состав на чемпионат мира, где их команда стала чемпионом - его не взяли на ЧМ-1978 из-за юного возраста.

Он техничный, которого сложно было остановить на поле и на котором 23 раз фолили в одном матче - итальянцы, будущие чемпионы, только так смогли его остановить на ЧМ-1982.

Он ценный, который дважды был самым дорогим трансфером в мире - его переходы в «Барселону» в 1982 году и в «Наполи» в 1984 году являлись рекордными суммами для того времени.

Он смелый, который отважился переходить из «Барселоны», второй команды в тогдашнем клубном рейтинге УЕФА, в «Наполи», занимавший 83-е место - и с такой командой дважды выигрывал чемпионский титул серии А и Кубок УЕФА 1989 года.

Он идеальный, который совершил 90 успешных дриблингов

Həm seviləcək, həm də nifrət ediləcək dərəcədə fərqli biri – DÇ-86-da əllə qol vurduğu ingilislər ona rəğbət bəsləyə bilərdilərmə?

“Əsrin qolu”na imza atacaq qədər sehrbaz biri – DÇ-86-da İngiltərə ilə oyunda həm də meydanın özlərinə aid hissəsindən irəliləyərək rəqibin beş oyunçusunu, sonra da qapıçısını keçərək topu qapıya vurmuşdu.

Əsas favorit sayılmadığı mundialda komandasını çempion edəcək qədər dahi biri - Argentina DÇ-86 ərəfəsində keçirdiyi 7 oyundan yalnız 1-də qələbə qazanmışdı.

Hücumun önündə oynamasa da, İtaliya A seriyasında hamıdan çox qol vuracaq dərəcədə bacarıqlı biri - 1987/88 mövsümündə 15 qolla bombardir olmuşdu.

the 1986 FIFA World Cup start thanks to his accurate passes.

He was the unusual one, who was both loved and hated - could the English be sympathetic him who scored them a goal by "The hand of God" at the 1986 FIFA World Cup?

He was the magician one, who scored "The Goal of the Century" - in the match against England at the 1986 FIFA World Cup, he received the ball in his own half, with 11 touches ran more than half the length of the field, dribbling past five English outfield players and goalkeeper, and slotted the ball into the net.

He was the geniuses one, who helped their team to become world champion, where they were not the clear favorites - Argentina won only 1 of 7 matches on the eve of the 1986 FIFA World Cup.

и заработал 53 штрафных удара для своей команды на чемпионате мира – ЧМ-1986 был его турниром.

Он талантливый, который отдал 3 голевые передачи в одном матче чемпионата мира - благодаря его точным пасам аргентинцы обыграли южнокорейцев на старте ЧМ-1986.

Он неповторимый, которого и любили и ненавидели - могли ли англичане симпатизировать тому, кто забил им «Божьей рукой» на ЧМ-1986?

Он волшебник, который забил «Гол века» - в том же матче с Англией на ЧМ-1986 он получив мяч на своей половине, с 11 касаниям





Bütün qeyri-adi qabiliyyətlərinə rəğmən, 1:5 və hətta 0:5 kimi məğlubiyyətləri də dadmış "bizdən" biri - 1989-cu ildə "Napoli"də "Verder"ə və 1993-cü ildə "Sevilya"da "Real"a bö-

He was gifted, despite not being a clean striker, he managed to become the top scorer in Serie A - he was the first on the list of scorers with 15 goals in Italy in the 1987/88 season.

пробежал более половины поля, обыграв пятерых полевых игроков и вратаря, переправил мяч в сетку.

Он гений, который помог своей команде стать чемпионом мира, где они не были явными фаворитами - Аргентина выиграла лишь 1 из 7 матчей накануне ЧМ-1986.

Он одаренный, который хоть и не был явным форвардом, но сумел стать лучшим бомбардиром серии А - в чемпионата Италии сезона 1987/88 забив 15 голов он обошел всех.

Он также простой смертный, который несмотря на все свои незаурядные способности, пережил горечь таких поражений, как 1:5 и даже 0:5 - его «Наполи» крупно проиграл «Вердеру» из Бремена в 1989 году, а его «Севилья» «Реалу» в 1993 году.

Он безответственный, который дважды был осужден за употребление допинга - сначала в 1991–1992 годах, а затем в 1994–1995 годах ему запретили играть в футбол более года.

И он легендарный, который был признан лучшим футболистом и 20-го века и всех времен в разных опросах...



yük hesabla uduzmağın acısını yaşamışdı.

Eyni zamanda, iki dəfə doping cəzası alacaq qədər öz futbol dühasına məsuliyyətsiz yanaşan biri – əvvəlcə 1991-1992, sonra da 1994-1995-ci illərdə bir ildən çox müddətə futboldan uzaqlaşdırılmışdı.

Və müxtəlif sorğularda XX əsrin, hətta bütün zamanların ən yaxşı futbolçusu seçilə biləcək qədər əfsanəvi biri...

Həyat davam edir.

Rekordlar yenilənir.

2017-ci ildə "Napoli"-nin ən məhsuldar oyunçularının siyahısında 115 qolla yüksəlidiyi zirvəni təhvil verdi - əvvəlcə slovak Marek Hamšík onu keçdi, sonra da belçikalı Dries Mertens onları geridə qoydu.

2018-ci ildə isə dünya çempionatlarında ən çox oyunda kapitan olmaqla bağlı rekorddan əlini üzmək məcburiyyətində qaldı – mundiallar tarixində 17-ci dəfə komandasını meydana kapitan kimi çıxaran meksikalı Rafael Marques bu göstəricidə onu qabaqladı.

2020-ci ildə də həyatını itirdi...

Amma şan-şöhrəti, populyarlığı əbədidir...

Hər davranışı ilə gündəm olmağı bacaran biri...

O, sadəcə Diego Armando Maradona!

Rasim Mövsümzadə

He was also one of us, who has experienced the bitterness of such defeats as 1-5 and even 0-5, despite all his extraordinary abilities - he could not prevent the heavy defeats of Napoli to Werder Bremen in 1989 and Sevilla to Real Madrid in 1993.

He was an irresponsible one, who was twice convicted of doping - first in 1991-1992, and then in 1994-1995, he was banned from playing football for more than a year.

And he was the legendary one, who was voted the best player of the 20th century and of all time in various polls...

Life goes on.

Records are also updated.

In 2017, he with 115 goals, left the lead in the Napoli's top goalscorers list for all-time – the first he was overtaken by Slovak Marek Hamšík, and then both of them were overtaken by Belgian Dries Mertens.

In 2018, he had to give up the captaincy record in the World Cup - he was overtaken by Mexican Rafael Marquez, who has been the captain of his team in 17 matches in the World Cup.

And in 2020 he lost his life...

But his fame and popularity are eternal...

He was someone who managed to be the center of attention by any behavior...

He was just Diego Armando Maradona!

Rasim Movsumzadeh

Жизнь продолжается.

Рекорды также обновляются.

В 2017 году он, на счету которого 115 голов за «Наполи», оставил лидерство в списке лучших бомбардиров неаполитанцев за всю историю - сначала его обошел словак Марек Гамшик, а затем их обоих оставил позади бельгиец Дрис Мертенс.

В 2018 году был побит другой его рекорд - мексиканец Рафаэль Маркес 17-й раз выводил свою команду на поле в качестве капитана в чемпионатах мира и тем самым, опередив его по этому показателю.

А в 2020 году он потерял жизнь...

Но его слава и популярность вечны...

Он тот, кому удавалось быть в центре внимания любым поведением...

Он просто Диего Армандо Марадона!

Rasim Movsumzadeh

**Bu yazı ilə bağlı
bir işveçrəli oxucunun
fikirləri**

"Oh my God,
this is a master piece!
Very well done, indeed, the
best I have ever read about
the unforgettable
Diego Maradona.

You are
the outstanding one!"

...

"Aman Tanrım,
bu bir sənət əsəridir!
Çox yaxşı yazmısınız,
həqiqətən, unudulmaz
Diego Maradona haqqında
oxuduğum ən yaxşı yazıdır.
Siz əla yazarsınız!"



Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Yanvarın 25-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib.

Federasiyanın Nizamnaməsinə əsasən, yığıncaq hesabat-seçki xarakteri daşıyıb.

Gündəlikdə duran məsələlərin müzakirəsindən əvvəl gimnastika ailəsinin ötən beş ildə dünyasını dəyişən üzvlərinin və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Gimnastika Federasiyasının son beş ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edən federasiyanın vitse-prezidenti Altay Həsənov Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, o cümlədən mötəbər yarışlarda gimnastika üzrə əldə olunan nailiyyətlər, Tokio-2020 Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalar, Bakıda təşkil olunan beynəlxalq yarış və tədbirlər, gimnastikanın yeni növlərinin inkişafı və AGF-in beynəlxalq arenadakı uğurları barədə məlumat verib.

Hesabatın sonunda Altay Həsənov görülən bütün işlərin, əldə olunan nailiyyətlərin ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi və müdrik tövsiyələrinin bəhrəsi olduğunu vurğulayıb və Mehriban xanıma gimnastika ictimaiyyəti adından təşəkkür edib.

Sonra federasiyanın baş mühasibi Viktoriya Abuşova 2020-ci il üzrə



maliyyə hesabatını təqdim edib.

Hesabatların təsdiqindən sonra İcra Komitəsinə seçkilər keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Səsvərmənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.

Səsvərmə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcra Komitəsinin üzvü seçiliblər.

Səsvərmə ilk dəfə olaraq elektron formatda, əsasən, yarışlar zamanı xalların hesablanması ixtisaslaşan Azərbaycan brendi olan "Smart-Scoring"-in dəstəyi ilə təşkil edilib.

Sonda 2020-ci ildə mötəbər yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə xatirə medalları təqdim

olunub.

Ümumi yığıncaqdan sonra AGF-in yenidən seçilmiş rəhbərliyi İcra Komitəsinin 2021-ci ilin ilk, ümumiyyətlə isə 37-ci iclasını keçirib. İclasda son üç ildə AGF-in baş katibi olmuş Nurlana Məmmədşadadə yenidən bu vəzifəyə təyin olunub. Federasiyanın İntizam Komitəsinin üzvləri Nazim Rəcəbov və Aytac Qasimova, müvafiq olaraq, həmin komissiyanın sədri və üzvlüyünə yenidən təyinat alıblar. Namiq Əliyevin isə ilk dəfə həmin komissiyanın üzvü olması qərara alınıb.

Elşad Nərimanov AGF-in Vəteranlar Şurasının sədri seçilib. Uzun illər həmin şuranın sədri olmuş Arif Quliyev isə fəxri prezident seçilib.

Müzakirələrdən sonra gimnastika növləri üzrə baş məşqçilərin hesabatı, AGF-in bir neçə qaydalarına dəyişikliklər təsdiq olunub. Bundan əlavə, 2021-ci ildə yığma komandalara cəlb olunmuş gimnastların təmsil etdikləri klub, idman təşkilatları və şəxsi məşqçilərinin mükafatlandırılması üzrə siyahı təsdiqlənib.

Cüdo millimizin heyətində dəyişiklik edilib

Fevralın 18-20-də Təl-Əvivdə keçiriləcək cüdo üzrə "Böyük dəbilqə" turnirində iştirak edəcək Azərbaycanın komandasının heyətində dəyişiklik edilib.

Yarışda iştirakları nəzərdə tutulan Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) heyətdən çıxarılıb. Beləliklə, kişilərin turnirdə komandamızın heyətində Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şixəlizadə (66 kq), Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) Uşangi Kokauri, Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq),



Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

İsraildə keçiriləcək "Böyük dəbilqə"də 51 ölkədən 242 cüdoçu iştirakını təsdiqləyib.

Olimpiadanın tamaşaçısız keçirilməsi variantı araşdırılır



Tokio-2020 Təşkilat Komitəsi koronavirus səbəbindən Yaponiya paytaxtında Yay Olimpiya Oyunlarının tamaşaçısız keçirilməsi variantını araşdırır.

Bu barədə mətbuat konfransında təşkilat komitəsinin rəhbəri Yoşiro Mori məlumat verib.

O, qeyd edib ki, Oyunların tamaşaçısız keçirilməsini istəməsələr də, bu variant barədə düşünməlidirlər.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-a kimi keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-ə kimi keçirilməsi planlaşdırılır.

Pekin-2022 Qış Olimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Çin Xalq Respublikasının Sədri Si Tszinpin Pekində 2022-ci ildə təşkil ediləcək Qış Olimpiya Oyunlarına hazırlıq məsələlərini müzakirə ediblər.

Tərəflər, Pekin və Tokio Oyunlarında idmançıların təhlükəsizliyi və sağlamlığının təmin edilməsi sahəsində BOK ilə Çin hakimiyyəti arasında sıx əməkdaşlıq məsələlərinə dair danışıqlar aparıblar. Si Tszinpin



ölkəsinin səhiyyə sisteminin koronavirus böhranını aradan qaldırmaq üçün çox çalışdığını, Olimpiya Oyunları ilə əlaqədar idman tədbirlərinin keçirilməsinə xüsusilə diqqət göstərdiyini vurğulayıb. Bildirilib ki, Çində son zamanlarda epidemiyaya qarşı tədbirlər sərtləşdirilib.

T.Bax belə bir sərt yanaşmanı məmnuniyyətlə qarşılayıb və bildirib ki, bütün bunlar ölkənin pandemiya-dan tez bir zamanda qurtulmasına, eyni zamanda, yarışın uğurlu və təhlükəsiz təşkilinə imkan yaradacaq.

Mesut Özil: “Bütün Azərbaycana salam olsun”



“Bütün Azərbaycana salam olsun. Qismət olarsa, Azərbaycana getmək istəyirəm”.

Bunu İstanbulun “Fənərbəğça” klubunun yeni transferi Mesut Özil komandası ilə müqavilənin imzalanması

mərasimində deyib.

Qeyd edək ki, Mesut Özil “Fənərbəğça” klubu ilə 3,5 illik müddətə müqavilə imzalayıb.

Peşəkar futbolda karyerasına 2006-cı ildə başlayan Mesut bir il “Şalke-04” komandasında forma geyindikdən sonra 2008-2010-cu illərdə “Verder Bremen”, 2010-2013-cü illərdə “Real Madrid” komandalarında çıxış edib. Futbolçu 2013-cü ildə “Arsenal” komandasına

transfer olub. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionluğunu qazanıb.

Qurbanov “Keşlə”nin yeni baş məşqçisidir

Bakının “Keşlə” futbol klubunda baş məşqçi vəzifəsinə yeni təyinat gerçəkləşib.

Klubun İdarə Heyətinin qərarına əsasən, komanda Sənan Qurbanova tapşırılıb. 40 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, S.Qurbanov 2018-2019-cu illərdə “Qəbələ”nin baş məşqçisi olub. O, əyalət təmsilçisi ilə Azərbaycan kubokunu qazanıb.



U-21 millimizin rəqibləri müəyyənləşib

İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Gürcüstanda və Rumıniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Azərbaycanın gənclər millisi Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda “A” qrupda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya komandaları ilə mübarizə aparacaq.

2021-23 UEFA European Under-21 Championship					
Group A					
1	Croatia				
2	Austria				
3	Norway				
4	Finland				
5	Azerbaijan				
6	Estonia				
Group B					
1	Germany				
2	Poland				
3	Israel				
4	Hungary				
5	Latvia				
6	San Marino				
Group C					
1	Spain				
2	Russia				
3	Slovakia				
4	Northern Ireland				
5	Lithuania				
6	Malta				
Group D					
1	Portugal				
2	Greece				
3	Iceland				
4	Belarus				
5	Cyprus				
6	Liechtenstein				
Group E					
1	Netherlands				
2	Switzerland				
3	Bulgaria				
4	Wales				
5	Moldova				
6	Gibraltar				
Group F					
1	Italy				
2	Sweden				
3	Republic of Ireland				
4	Bosnia and Herzegovina				
5	Montenegro				
6	Luxembourg				
Group G					
1	England				
2	Czech Republic				
3	Slovenia				
4	Albania				
5	Kosovo				
6	Andorra				
Group H					
1	France				
2	Serbia				
3	Ukraine				
4	North Macedonia				
5	Faroe Islands				
6	Armenia				
Group I					
1	Denmark				
2	Belgium				
3	Turkey				
4	Scotland				
5	Kazakhstan				

Səudiyyə Ərəbistanda fərqli şəhər trası hazırlanacaq

Səudiyyə Ərəbistanının da keçiriləcək Formula 1 yarışları digər şəhər traslarından fərqlənə bilər.

Bu ölkənin avto idman federasiyasının prezidenti şahzadə Xəlid Bin Səltan Əl-Fəysal Ciddə küçələrində keçiriləcək yarışın digər şəhər traslarından daha sürətli olacağını deyib. Onun sözlərinə görə, bəzi şəhər traslarında ötmələr üçün geniş maneərlər olmadığından yarış maraqsız keçir. Amma şahzadə bu layihəni 2024-cü ildə həyata keçirə biləcəklərini söyləyib.



Tarixdə ilk dəfə Formula 1-ə ev sahibliyi edəcək Səudiyyə Ərəbistanında Qran-Pri bu il dekabrın 5-də keçiriləcək.

“Qalatasaray” sabiq futbolçusunu yenidən heyətinə qatıb



“Qalatasaray” klubu sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatıb.

Nigeriyalı futbolçunun “Monako”dan mövsümün sonunadək icarəyə götürüldüyü bildirilir.

“Qalatasaray” “Monako”ya 650 min avro icarə haqqı ödəyəcək. Oyunçunun birdəfəlik transferi üçün isə İstanbul klubunun 4,35 milyon avro ödəməsi lazımdır.

Qeyd edək ki, “Qalatasaray” Onyekurunu üçüncü dəfə heyətinə qatıb. İlk dəfə 2018/2019 mövsümündə “Everton”dan icarəyə götürülən futbolçu 2020-ci ildə də “Monako”dan icarəyə götürülüb. Nigeriya yığmasının üzvü İstanbul təmsilçisinin heyətində ümumilikdə 56 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəqibimiz Serbiya millisində yeni məşqçi

Futbol üzrə Azərbaycan milli-sinin dünya çempionatının seçmə mərhələsində rəqibi olacaq Serbiya komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sözügedən və-



zifəyə təyin olunacaq 55 yaşlı Draqan Stoykoviçin illik məvacibi isə 1 milyon avro olacaq.

Qeyd edək ki, Azərbaycan milli-si seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. Komandamız serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.



+99455 208 97 62
+99412 480 41 02
+99412 496 24 63

salon@offisa.com
www.offisa.com



VIP Sport
professional



*Tofiq Bahremov adına
Respublika Stadionu*

Tel: (+994 12) 564 86 23

Mob: (+994 55) 464 13 31

www.vipsport.az

SİRAB®

1950



Çempionluğumuz
üçün!